

0522_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0522 Diplomatik və konsul xidməti

1 Qədim romanın səfirlərinə başçılıq edirdi:

- plebey
- «müqəddəs ata»
- patrisi
- prinseps
- senator

2 Erkən Orta əsrlər dövründə Avropada diplomatiyanın mərkəzi olan dövlət:

- Bizans
- Qərbi Hun dövləti
- Frank dövləti
- İspaniya
- Lanqbardlar ölkəsi

3 XVI-XVII əsrlərdə Roma papalarının sarayında əcnəbi səfir:

- papanı ayaq üstə baş geyimini çıxartmış halda dinləməli idi
- papa qarşısında diz çökməli idi
- papa ilə birgə dua etməli idi
- papanın ayaqlarını öpməli idi
- papa ilə dəyirmi massa arxasında otururdu

4 Diplomat vəzifəsini icra etdikdən sonra çox vaxt müflis olan əyanlar hansı ölkəyə xas idi?

- İngiltərə
- Litva
- Osmanlı Türkiyəsi
- Rusiya
- Venesiya

5 Roma papasına Kral sarayında səfirlərinin qəbulu üçün külli miqdarda pul təklif edən dövləti qeyd edin:

- Çexiya
- Ərəb Xilafəti
- Genuya
- Fransa
- Venesiya

6 Hansı dövlətin səfirinin Konstantinopolda məcburi saxlanmasına baxmayaraq, həmin dövlət Bizansla müharibəyə başladı?

- Avar xaqanlığı
- Polşa
- Rusiya
- Uyqur xaqanlığı
- Ərəb Xilafəti

7 Düzgün olanı qeyd edin: 1. Xalq yığıncağı 2. Senat 3. Divan a - ərəb Xilafəti b - Qədim Roma c - Qədim Yunanıstan

- 1 - c; 2 - a; 3 - b
- 1-a; 2 - b; 3 - c

- 1 - b; 2-a; 3 - c
- 1-b; 2- c; 3 - a
- 1 - c; 2 - b; 3 - a

8 Düzgün olanı qeyd edin: 1. Yunanıstan 2. Roma 3. Vatikan a - nunsi; b - prokseniya; c- fetsial

- 1 - b; 2-a; 3 - c
- 1-a; 2 - b; 3 - c
- 1 - c; 2 - a; 3 - b
- 1 - c; 2 - b; 3 - a
- 1-b; 2- c; 3 - a

9 Rusiyanın Yeni dövrdə Avropa ölkələri ilə diplomatik mübahisələ səbəb olurdu:

- düzgün cavab versiyası yoxdur
- çarın naməsini şəxsən əcnəbi hökmdarın qəbul etməsi və rus səfirinə şəxsən verməsi məsələsi
- danışıqların yalnız rus dilində getməsi tələbi
- Rus səfirin hamıdan tez qəbul edilməsi tələbi
- qarşılıqlıq prinsipini irəli sürdükləri üçün

10 XVI-XVII əsrlərdə rus hökmdarları İsveç kralları ilə şəxsi ünsiyyətdə olmaqda niyə qaçırdılar?

- hökmdarlar arasında şəxsi ədavət olduğu üçün
- İsveçi dövlət kimi tanımadıqları üçün
- İsveçin Türkiyənin müttəfiqi olduğu üçün
- Baltik dənizə çıxışdan məhrum olduqları üçün
- isveç krallarının əsil-nəcabətinin aşağı olmasını bildirərək

11 XV əsrin sonlarına Rusiya diplomatiyası üçün xas idi:

- geniş tərcüməçilər ştatının olması
- mükəmməl qurulmuş protokol normaları
- müəyyən təşrifat qaydalarının mövcud olmaması
- səfirələr üçün imtahanların keçirilməsi
- diplomatik məktəblərin mövcudluğu

12 Avropa etiketindən məlumatsızlığı ilə yadda qalmış rus hökmdarı:

- II Yekaterina
- III İvan
- I Aleksandr
- I Pyotr
- II Nikolay

13 XVI-XVII əsrlərdə Roma papaları ən ali hökmdarları qəbul edirdilər?

- təkbətək görüşlərdə
- hersoq zalında
- Papanın şəxsi kabinetində
- kardinalların toplantısında
- Kral zalında

14 Venesiyada diplomatiyanın hansı sahəsinə xüsusi önəm verilirdi:

- diplomatik etiket
- diplomatik terminlər
- diplomatik şifrələnmə
- diplomatik imtiyazlar
- beynəlxalq hüquq

15 XV əsrdə səfirlərin xaricdə qalması müddəti məhdudlaşırdı:

- səfirin öz arzusuna əsasən
- 3-4 ayla
- 10 illə
- 2 illə
- 5 illə

16 XIII əsrdə səfirlərin səfərdə olması müddəti məhdudlaşırdı:

- 3-4 ayla
- 3-4 günlə
- bir-iki həftə ilə
- 24 saatla
- 2-3 illə

17 Diplomət fəaliyyət göstərdiyi ölkə qarşısında vəzifələrinə aid deyil:

- cavab variantlarının hamısı düzgündür
- səfirlik ərazisindən qeyri-məqsədlərlə istifadə etsin
- daxili işlərinə qarışmamaq
- üstünlüklərindən şəxsi mənfəət üçün yararlanmaq
- açıq mətnlə məktublaşmadan istifadə etmək

18 Diplomətin imtiyaz və toxunulmazlıqlarını təsdiqləyir:

- diplomatik pasport
- düzgün cavab variantı yoxdur
- diplomatik möhür
- diplomat olduğunu bəlli edən nişan
- xüsusi emblem

19 İmtiyaz və toxunulmazlıqların tam formasından istifadə edir:

- ailə üzvlərinin şəxsi qulluqçuları
- səfirliyin inzibati heyəti
- səfirliyin texniki heyəti
- diplomatın şəxsi mühafizə dəstəsi
- diplomatla eyni ölkənin vətəndaşı olan ailə üzvləri

20 İmtiyaz və toxunulmazlıqların məhdud formasından istifadə etmir:

- səfirliyin inzibati heyəti
- səfirin üçüncü ölkənin vətəndaşı olan ailə üzvləri
- səfirliyin texniki heyəti
- səfirliyin diplomatik personalı
- səfirin ailə üzvlərinin şəxsi qulluqçuları

21 Diplomətik poçt harada yoxlamaq hüququ var?

- XİN
- heç bir yerdə yoxlana bilməz
- poçt məntəqəsində
- polis bölməsində
- gömrükdə

22 səfirliyin mülkiyyətinə daxildir:

- şəxsi avtomobilləri

- şəxsi təyyarələri
- cavab variantlarının hamısı düzgündür
- ərazisi
- binası

23 Səfirliyin ərazisi nəyə bərabər sayılır:

- diplomatın fəaliyyət göstərdiyi dövlətin ərazisi
- neytral ərazi
- yalnız diplomatik korpus üçün açıq məkan
- diplomatın təmsil etdiyi dövlətin ərazisi
- yerli qanunların məhdud tətbiqi olan ərazi

24 Cəmiyyətdə xüsusi yer tutan insanlara ümumi qanunlara tabe olmamaq haqqını qısaca necə adlandırmaq olar?

- individuallıq
- toxunulmazlıq
- inteqrasiya
- sui-istifadə
- fərqlənmə

25 diplomatik toxunulmazlığa kimlər malikdir?

- xarici dövlətlərin diplomatları
- səfirliyin texniki personalı
- ziyalılar
- KİV nümayəndələri
- yüksək vəzifəli məmurlar

26 Müstəsna hüquq, üstünlük necə adlanır?

- maddi təminat
- yüksək rütbə
- vergi
- böyüklük
- imtiyaz

27 Arzuolunmaz şəxs diplomatiyada necə adlanır:

- Persona opportunitate
- Persona non-solitiore
- Persona non-qrata
- Persona qrata
- Persona apart

28 Səfir diplomatik toxunulmazlıqdan məhrum olmur:

- fəaliyyət göstərdiyi ölkədə arzuolunmaz şəxs elan edilsə
- təlimatları pozduqda
- fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə kobud surətdə qarışdıqda
- diplomat nazir arasında şəxsiqərəzlik olduqda
- diplomat mühüm tədbirə gecikdikdə

29 Diplomat hansı üstünlüyə malik deyil:

- gömrük rüsumlarından azaddır
- səfirliyin binasının toxunulmazlığı
- arxivlərin toxunulmazlığı

- övladlarının təhsil haqqını ödəməkdən azaddır
 vergilərdən azaddır

30 Diplomatın imtiyaz və üstünlükləri başqa cür necə adlanır:

- innovasiya
 immunodefisit
 immunitet
 immiqrasiya
 imitasiya

31 2003-cü ilin avqust ayında ABŞ-Türkmənistan münasibətlərində gərginliyə nə səbəb olmuşdu:

- iki türkmən diplomatının casusluqda ittiham edilərək ABŞ-dan çıxarılması
 səfirlik binasının amerikalılar tərəfindən bines məqsədləri ilə istifadəsi
 ABŞ diplomatının daxili işlərə qarşımaqla ittiham edilməsi
 Türkmənistan hökumətinin ABŞ səfirliyini iqamətgahından zorla çıxarmaq cəhdləri
 Türkmənistanın etiraz notası

32 1808-ci ildə ingilis hökuməti nəyə görə ispan diplomatının nökerini həbsdən azad edir:

- ispandilli mətbuatın təzyiqi altında
 uzunmüddətli məhkəmə prosesindən çəkinərək
 icazəsiz səfirliyə daxil olub həbsi həyata keçirdikləri üçün
 günahı sübut olunmadığı üçün
 ölkələrarası gərginliyi azaltmaq üçün

33 1808-ci ildə Londondakı ispan diplomat nökerinin həsb edilməsinə nəyə görə etiraz etdi?

- həbsin səfirliyin binasında baş verdiyi üçün
 nökeri günahsız olduğu üçün
 ispan hökumətinin hərbi üstünlüyünə arxalanaraq
 bunu şəxsi təhqir kimi qəbul etdiyi üçün
 nökerin himayəsində azyaşlı uşağın olduğuna görə

34 Diplomatın hüququ yoxdur:

- ifadə verməmək
 şahidlik etməmək
 vergi ödəməmək
 səfirliyin ərazisini icarəyə vermək
 hərbi xidmətdən keçməmək

35 Diplomatın hansı azadlığı məhduddur:

- hərbi xidmətdən azadlığı
 ünsiyyət azadlığı
 yerdəyişmə azadlığı
 əlaqə azadlığı
 ictimai vəzifələrdən azadlığı

36 Diplomatın ictimai vəzifələrlə statusuna aid deyil:

- qanvermə aksiyasından azaddır
 ictimai işi könüllü olaraq icra edə bilər
 bütün ictimai işlərdən azaddır
 könüllü olaraq belə ictimai işlərdə iştirak edə bilməz
 hərbi xidmətdən azaddır

37 İctimai vəzifələrdən azad edilməyə aiddir:

- tam sərbəst ixrac hüququ
- istənilən ərazini ziyarət etmək hüququ
- hərbi xidmətdən azad olma
- sərhəddə sənədlərini təqdim etməkdən azad olma
- rəhbərliyinə hesabat verməkdən azad olma

38 Diplomatin cinayət məsuliyyətində toxunulmazlığına aid deyil:

- diplomat ən pis halda xaric edlilə bilər
- məhkəmədə şahid qismində ifadə verməyə bərludur
- diplomat digər vətəndaşlar üçün nəzərdə tutulmuş bir sıra ümumi öhdəliklərdən azaddır
- cinayət törətdikdə diplomat cinayət məsuliyyətinə cəlb olunmur
- diplomat öz dövlətinin qanunlarına tabe olur

39 Toxunulmazlığın qüvvədə qalması müddətinə aid deyil:

- diplomatın ölkəyə daxilolma anından qüvvəyə minir
- diplomat şəxsi işləri ilə məşğul olarkən qüvvədən düşür
- diplomatın səlahiyyət müddətinin bitməsi ilə qüvvədən düşür
- diplomat geri çağırıldıqda qüvvədən düşür
- diplomat gəlişi barədə məlumat verdiyi andan qüvvəyə minir

40 Diplomatin iqtisadi azadlıqlarına aid deyil:

- gömrük rüsumlarının ödənişindən azad olma
- vergi ödənişindən azad olma
- cinayət məsuliyyətindən azad olma
- idxal etmək hüququ
- ictimai vəzifələrin icrasından azad olma

41 Səfirliyin əlaqə və ünsiyyət azadlığı sahəsinə daxil deyil:

- üçüncü dövlətlərin nümayəndələri ilə
- öz dövlətinin nümayəndələri ilə
- düzgün cavab variantı yoxdur
- fəaliyyət göstərdiyi dövlətin nümayəndələri
- həmvətənləri ilə

42 Diplomatin müvafiq toxunulmazlıqlar qrupuna aid deyil:

- arxivlərin toxunulmazlığı
- yazıların toxunulmazlığı
- məktublaşmanın toxunulmazlığı
- şəxsi toxunulmazlıq
- sənədlərin toxunulmazlığı

43 Səfirliyə icazəsiz daxil olduqda səfirlik əməkdaşının hüququ var:

- həmin şəxsi tutaraq dindirmək
- atəş açmağa
- yerli hökumət orqanlarına şikayət etmək
- polis məntəqəsinə sığınmaq
- KİV-nə müraciət etmək

44 1915-ci ildə Yunanıstanla münasibətləri gərgin olan Türkiyədə yunan diplomatu təhqir edildikdə, türk hökumətinin reaksiyası necə oldu?

- üzr istədi və təhqir edən şəxs vəzifədən azad edildi
- diplomatın qarşı tərəfi təhrik etdiyini bildirdi
- düzgün cavab variantı yoxdur
- baş verənlərin Yunanistanın yanlış siyasətinin nəticəsi olduğunu bəyan etdi
- məsələni ört-basdır etməyə çalışdı

45 1915-ci ildə polis əməkdaşı tərəfindən təhqir edilən diplomat hansı ölkənin təmsilçisi idi?

- İngiltərə
- Fransa
- ABŞ
- Yunanistan
- Rusiya

46 Diplomatik immunitet formalarını qeyd edin:

- güzəştli və güzəştisiz
- düzgün cavab variantı yoxdur
- tam və məhdud
- geniş və dar
- xarici və yerli

47 İmmunitet anlayışına müvafiq olan anlayışlara daxil deyil:

- imtiyaz
- müstəsna hüquq
- duayen
- üstünlük
- cavab variantlarının hamısı düzgündür

48 Arzuolunan şəxs diplomatiyada necə adlanır?

- persona non-grata
- duayen
- personaliti
- persona grata
- homo hostilis

49 2009-cu ilin iyununda diplomatlarının birinin Rusiya XİN tərəfindən persona non-grata elan edilməsinə finn hökuməti niyə etiraz etmədi?

- düzgün cavab variantı yoxdur
- diplomatın vəzifəsindən sui-istifadə etdiyi üçün
- Rusiyanın hərbi gücündən ehtiyat edərək
- məsələnin üçüncü, neytral dövlət tərəfindən həll ediləcəyinə ümid edərək
- Rusiya prezidentinin Finlandiyaya səfəri öncəsi münasibətləri daha da gərginləşdirməmək üçün

50 2008-ci ildə rusiyalı diplomatlardan birinin casusluqda ittihamına Rusiya hökuməti latviyalı həmkarlarına nə ilə cavab verdilər?

- məsələnin obyektiv şəkildə araşdırılmasını istədilər
- üzr istədilər
- həmin rus diplomatını ümumiyyətlə, XİN strukturundan xaric etdilər
- cavab olaraq Rusiyadakı latviyalı diplomatlardan birini «persona non-grata» elan etdilər
- məsələdə üçüncü tərəfin əli olduğunu bildirdilər

51 1898-ci ildə ABŞ prezidenti haqqında dostuna şəxsi məktubunda nəlayiq sözlər yazmış ispan diplomatı ittihamlara necə cavab verdi:

- istefa verdi
- fikrinin təhrif olunduğunu
- məhkəmədə cavab verəcəyini açıqladı
- bu fikrin özünə deyil, İspan XİN-nə məxsus olduğunu bildirdi
- şəxsi məktubunun oğurlanmasını cinayət adlandırdı

52 1856-cı ildə qətlin şahidi olmuş holland diplomatı ABŞ hökuməti necə ifadə verməyə vadar etmək istəyirdi:

- mətbuatda diplomatın mənfi imicini yaradacaqları ilə təhdid edərək
- ailə üzvlərinə təzyiq göstərərək
- hökumət səviyyəsində Niderland XİN-nə müraciət edərək
- hədə-qorxu gələrək
- qatilin yeni cinayətlər törədəcəyini vurğulayaraq

53 1856-cı ildə Hollandiyanın ABŞ-dakı diplomatı şahidi olduğu qətl hadisəsi ilə bağlı niyə ifadə vermədi:

- qatilin intiqamından çəkinərək
- qətlin ona psixoloji sarsıntı halına saldığı üçün
- hadisəyə adının hallanmaması üçün
- yazılı ifadə variantını ABŞ prokuroru qəbul etmədiyi üçün
- hökumətinin tələbi ilə

54 2003-cü ilin oktyabr ayında Norveç səfirliyi ilə yaranmış problem necə həll edildi?

- norveç səfiri müstəntiq tərəfindən dindirildi
- səfirliyə sığınmış şəxslər azərbaycan vətəndaşlığından məhrum edildilər
- məsələ diplomatik müstəvidə həll olundu
- səfir persona non grata elan edildi
- səfirlik mühasirəyə alındı

55 2003-cü ilin oktyabr ayında Norveç səfirliyinə sığınmış şəxsləri səfirlik nümayəndələri necə təqdim etmişlər?

- səfirliyə sınaq müddətinə götürülmüş işçilər
- siyasi motivə görə təqib olunanlar
- qaçqınlar
- Norveç vətəndaşı olmaq arzusunu ifadə edənlər
- səfirin qonaqları

56 Diplomatik immunitetin pozulması ilə bağlı hansı beynəlxalq sənədə istinad edərək etiraz edirlər:

- milli qanunvericiliyin müvafiq maddəsinə
- 1815-ci ilin Vyana konqressinin qərarlarına
- 1961-ci ilin Vyana konvensiyasına
- 1975-ci ilin Xelsinki aktına
- BMT-nin 66 sayılı qətnaməsinə

57 Xarici münasibətləri praktiki olaraq həyata keçirir:

- tənzimləmə orqanları
- məhkəmə orqanları
- qanunverici orqan
- icraedici orqanlar
- nəzarət strukturları

58 Dövlət başçısının xarici məsələlər üzrə fəaliyyəti və məsuliyyəti müəyyənləşir:

- Ali Məhkəmənin qərarları ilə

- konstitusiyanın müvafiq maddələri ilə
- normativ aktlarla
- Xarici Məsələlər üzrə Məcəllə ilə
- parlamentin qərarları ilə

59 Xarici məsələlər sahəsində gündəlik rəhbərliyi həyata keçirir:

- xarici işlər naziri
- hökumət başçısı
- departament rəhbəri
- parlament komissiyasının rəhbəri
- dövlət başçısı

60 Dövlətin xarici məsələlər üzrə ixtisaslaşmış orqanlarının fəaliyyəti tənzimlənir:

- idarədaxili sərəncamlar
- normativ aktlar
- cavab variantlarının hamısı düzgündür
- dövlətlərin konstitusiyaları
- hökumət qətnamələri

61 Fransada XİN başqa adı necədir?

- Dauninq-street
- Palata
- Duma
- Forin ofis
- Ke d'Orse

62 Fransa XİN qeyri-rəsmi adı nə ilə bağlıdır?

- XİN ilk ziyarət edən əcnəbi diplomatın adı ilə
- ilk Fransa baş nazirinin adı ilə
- ilk xarici işlər nazirinin soyadı ilə
- yerləşdiyi ərazinin adı ilə
- əvvəllər yerləşdikləri ərazinin adı ilə

63 XİN nazirliyinin tərkibinə daxil deyil:

- səfirliklər
- parlamentin xarici məsələlər üzrə komitəsi
- Mərkəzi aparat
- konsulluqlar
- diplomatik nümayəndəliklər

64 XİN əsas funksiyalarına daxil deyil:

- beynəlxalq müqavilələri ratifikasiya etmək
- dövlət adından digər dövlətlərlə danışıqlar aparmaq
- xarici siyasətlə bağlı arxivlərin hazırlanması
- hökuməti ölkədən kənarında təmsil etmək
- beynəlxalq tədbirlərdə iştirak etmək

65 Müəyyən ölkələr üzrə xarici məsələlərə cavabdeh olan XİN qurumu necə adlanır:

- katiblik
- düzgün cavab variantı yoxdur
- üstqürüm komitələri
- lokal şöbələr

regional idarələr

66 XİN funksional idarələr bölməsinə daxil deyil:

- ümumbeynəlxalq və qlobal problemlər üzrə idarə
- mədəniyyət əlaqələri məsələləri üzrə idarə
- tədbirlərin planlaşdırılması üzrə idarə
- ərazi-əməliyyat departamentləri
- cavab variantlarının hamısı düzgündür

67 Aşağıdakılardan hansı digərləri ilə eyni fəaliyyət bölməsinə daxil deyil:

- kargüzarlıq
- protokol şöbəsi
- şifrələmə
- diplomatik kuryer
- cavab variantlarının hamısı düzgündür

68 XİN rəhbərliyinə fərdi olaraq cavabdehdir:

- nazir
- baş katib
- dövlət başçısı
- nazir müavini
- departament rəhbəri

69 XİN kollegiyasının səlahiyyət çərçivələrini qeyd edin:

- əlaqələndirici
- təyinedici
- məsləhətverici
- qərar qəbuledici
- məcburedici

70 XİN kollegiyasının üzvlərinə aid deyil:

- nazir
- nazir müavinləri
- düzgün cavab variantı yoxdur
- bəzi departament rəisləri
- inzibati şöbənin əməkdaşları

71 XİN nazir müavinlərinin səlahiyyətlərinə daxil deyil:

- funksional idarələrə rəhbərlik etmək
- dövlətin xarici siyasi xəttini müəyyən etmək
- xaricdəki səfirliklərin fəaliyyətinə rəhbərlik etmək
- başqa dövlətlərin səfirləri gündəlik əlaqə saxlamaq
- ərazi-əməliyyat idarələrə rəhbərlik etmək

72 ərazi-əməliyyat idarələrinin funksiyalarına daxil deyil:

- konkret ölkələr qrupu ilə məşğul olurlar
- müəyyən ölkələr qrupunda baş verən mühüm hadisələrlə barədə rəhbərliyi məlumatlandırmaq
- konkret ölkələr qrupundan əldə olunmuş məlumatları sistemləşdirmək və təhlil etmək
- XİN ümumi fəaliyyət dairəsini müəyyən etmək
- konkret ölkələr qrupu ilə bağlı təkliflər hazırlamaq

73 Aşağıdakılar hansı idarənin funksiyalarına daxildir: 1. öz fəaliyyətini XİN-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan dövlət idarələri ilə uzlaşdırır 2. müxtəlif sorğulara, xarici səfirliklərin müraciətlərinə reaksiya verir 3. sərəncam dairəsinə aid olan ölkələrdəki diplomatik nümayəndəliklərə rəhbərlik edirlər

- ərazi-əməliyyat
- ali rəhbərlik
- inzibati
- baş katiblik
- təsərrüfat

74 Azərbaycan Respublikasında XX əsrin 90-cı illərində bu adda ərazi-əməliyyat idarəsi mövcud deyildi:

- MDB və Şərqi Avropa ölkələri idarəsi
- Asiya və Sakit okean ölkələri idarəsi
- Yaxın Şərq ölkələri idarəsi
- Amerika ölkələri idarəsi
- Qərbi Avropa ölkələri idarəsi

75 Parlamentin xarici siyasi funksiyalarına daxil deyil:

- konsulları təyin edirlər
- beynəlxalq müqavilələri ratifikasiya edirlər
- cavab variantlarının hamısı düzgündür
- başqa ölkələrin palamentlərinə müraciət edirlər
- xarici işlər üzrə komissiyaları fəaliyyət göstərir

76 Xarici məsələlər üzrə mərkəzi dövlət orqanları arasında ikinci hansıdır:

- dövlət başçısı
- xarici işlər nazirliyi
- konsulluq
- səfirlik
- parlament

77 Parlamentin xarici siyasi funksiyalarına daxil deyil:

- parlamentlərarası əməkdaşlığı həyata keçirirlər
- hesabatla bağlı xüsusi qətnamələr qəbul edirlər
- hərə və sülh məsələləri
- hökumətin fəaliyyəti ilə bağlı hesabatları dinləyir
- gündəlik olaraq səfirlərin fəaliyyətlərini izləyirlər

78 XİN rəhbərliyinə daxil deyil:

- konsullar
- kollegiya (şura üzvləri)
- nazir
- departament başçıları
- nazir müavinləri

79 Mütləq monarxiyalarda xarici məsələlərdə ali dövlət orqanını qeyd edin:

- şah
- kral
- imperator
- sultan
- cavab variantlarının hamısı düzgündür

80 Qədim Romada sülh və hərbi məsələləri ilə məşğul olurdu:

- senat
- hökmdar
- xalq tribunu
- konsullar
- xalq yığıncağı

81 Dövlət departamenti qurumu hansı ölkəyə aiddir:

- Rusiya
- ABŞ
- Fransa
- Çin
- Türkiyə

82 Ümumi siyasi rəhbərliyi keçirən xarici əlaqələr üzrə dövlət orqanlarına daxil deyil:

- dövlət başçısı
- ali qanunverici orqan
- xarici işlər naziri
- hökumət
- konsulluq

83 Xarici məsələlər əsasən qanunverici orqanlara həvalə edilən orta əsr dövlətini qeyd edin:

- Bizans
- Genuya
- Göytürk imperiyası
- Ərəb Xilafəti
- Vatikan

84 Almaniyanın XİN daxilindəki kollegiya necə adlanır?

- müşavirlər toplantısı
- məşvərət şurası
- baş büro
- ikinci şöbə
- direktorlar konfransı

85 Almaniya xarici əlaqələr sahəsində iyerarxiyanı düzgün göstərin:

- federal kansler, xarici işlər naziri, federal hökumət, prezident
- spiker, vitse-spiker, prezident, vitse-prezident
- parlamentin xarici işlər üzrə komissiyası, federal kansler, direktor
- prezident, federal kansler, federal hökumət, xarici işlər naziri
- xarici işlər naziri, nazir müavini, kansler, federal kansler

86 Almaniya parlamentində xarici işlər üzrə neçə komissiya mövcuddur?

- belə qurum, ümumiyyətlə, yoxdur
- 1
- 5
- 4
- 2

87 Alman idarəçilik sistemini bəzi mütəxəssislər necə adlandırırlar?

- kansler dikturası

- imperial recim
- reyxstaq diktaturası
- reyxstaq diktaturası
- totalitar rejim

88 Almaniya da xarici əlaqələrin nəzəri cəhətdən ali orqanını qeyd edin:

- baş direktor
- kansler
- prezident
- baş nazir
- reyxskansler

89 Almaniya da xarici əlaqələrin federal orqanlarına daxil deyil:

- federal kansler
- xarici işlər naziri
- prezident
- parlament
- federal torpaq rəhbərliyi

90 XX əsrin 70-ci illərində xarici siyasətlə bağlı iki vəzifəni tutmağa nail olmuş diplomat kimdir?

- Morgentau
- Karter
- Bzejinski
- Kissincer
- Madlen Olbrayt

91 XX əsrin 70-ci illərində ABŞ-da beynəlxalq məsələlərdə önəmli rol oynamağa başlayır:

- departament müdiri
- prezidentin Milli Təhlükəsizlik işləri üzrə köməkçisi
- dövlət katibi
- dövlət başçısının siyasi müşaviri
- baş senator

92 ABŞ-da dövlət başçısı hansı iki vəzifəni özündə birləşdirir:

- prezident və hökumət başçısı
- prezident və vitse-prezident
- prezident və xarici işlər naziri
- prezident və dövlət katibi
- dövlət katibi və hökumət başçısı

93 ABŞ-da xarici siyasətdə əsas rola kimlər malikdirlər:

- dövlət katibi və beynəlxalq ticarət naziri
- baş direktor və katib
- prezident və dövlət katibi
- xarici işlər naziri və nazir müavini
- prezident və nazir müavini

94 2004-cü ildə Rusiya XİN-də hansı yeni rəhbər vəzifə təsis edildi:

- baş vəkil
- vitse-nazir
- 6-cı nazir müavini
- departament rəhbəri

baş direktor

95 Rusiya XİN daxilində 2004-cü ilə qədər neçə nazir müavini var idi?

- 1
 6
 3
 13
 10

96 Hansı ölkənin xaricdə 1365 ticarət nümayəndəliyi fəaliyyət göstərir?

- Çexiya
 Kanada
 Yaponiya
 Nepal
 Azərbaycan

97 Hansı ölkədə xarici əlaqələr qurumu Xarici siyasət və beynəlxalq ticarət departamenti adlanır?

- Kanada
 Rusiya
 Pakistan
 İtaliya
 Hindistan

98 İtaliyanın Xarici siyasi koordinasiya departamentinə daxil deyil:

- Aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi
 Amerika idarəsi
 Avstraliya idarəsi
 Avropa idarəsi
 Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi

99 İtaliyanın XİN daxilində neçə departament mövcuddur:

- 12
 3
 4
 2
 3

100 İtaliyanın XİN-də ali qurumun rəhbərinə bilavasitə tabe deyil:

- hüquq şöbəsi
 düzgün cavab variantı yoxdur
 parlamentlə əməkdaşlıq üzrə katiblik
 Avropa idarəsi
 daxili nəzarət şöbəsi

101 İtaliyada Xarici İşlər qurumuna rəhbərlik edir:

- komandante
 duçe
 baş katib
 nazir
 tribun

102 Böyük Britaniyada XİN başqa xarici məsələlərlə məşğul olan dövlət qurumu necə adlanır?

- müstəmləkələr Birliyi işləri üzrə nazirlik
- kraliça yanında Məşvərət şurası
- Məxfi Şura
- mədəni əlaqələr nazirliyi
- düzgün cavab variantı yoxdur

103 Böyük Britaniya XİN nəzarətində olan beynəlxalq nüfuzlu mədəniyyət-təhsil istiqamətli qurum necə adlanır?

- Forin Ofis
- Məxfi Şura
- Britaniya Şurası
- Ali Dövlət Kolleci
- Kral Akademiyası

104 Böyük Britaniyada Xarici işlər nazirinin kral sarayında rəsmi vəzifəsini qeyd edin:

- lektor
- kraliçanın müşaviri
- vəliəhdin müəllimi
- kraliça ilə hökumət arasında vasitəçi
- kraliçanın baş dövlət katibi

105 Böyük Britaniyada xarici siyasi məsələlər üzrə debatları həyata keçirən dövlət orqanını qeyd edin:

- məhkəmə
- kral sarayı
- parlament
- nazirlər kabineti
- baş katiblik

106 Xarici əlaqələr sahəsində Böyük Britaniyada real, praktiki səlahiyyətlərə malikdir:

- hökumət
- prezident
- hərbi komendant
- kraliça
- lordlar

107 Böyük Britaniya parlamenti neçə palataya malikdir?

- 2
- 1
- 3
- 4
- 7

108 Böyük Britaniya siyasi sistemində yoxdur:

- nazirlər kabineti
- müxalifət
- parlament
- konstitusiya
- seçkilər

109 Böyük Britaniya diplomatik aparatında tez-tez rast gəlinir:

- ikili vətəndaşlığı olanlara
- texnokratlara

- biznes sahəsindən gələnlərə
- mədəniyyət sahəsindən gələnlərə
- əsilzadə ailələrin üzvlərinə

110 Böyük Britaniyada səfirləri qəbul edən, xarici ölkələrə səfir göndərən şəxs kimdir?

- parlament
- kraliça
- baş nazir
- baş lord
- xarici işlər naziri

111 Fransanın konstitusiyası Şurasına neçə nəfər və neçə illik seçilir:

- 8 nəfər 30 ilə
- 9 nəfər 9 ilə
- 5 nəfər 7 ilə
- 3 nəfər 15 ilə
- 12 nəfər 13 ilə

112 Fransada xarici siyasi fəaliyyətə nəzarət edən xüsusi qurumun adını qeyd edin:

- Milli barışıq konqressi
- Milli birlik komitəsi
- Milli təhlükəsizlik məclisi
- Konstitusiyası şurası
- Ölməzlər Akademiyası

113 Fransa prezidentində xarici siyasi məsələlərlə bağlı hansı səlahiyyətlər mövcuddur?

- cavab variantlarının hamısı düzgündür
- xarici səfirləri akreditə etmək
- müqavilə bağlamaqla bağlı danışıqlar aparmaq
- müqavilə bağlamaqla bağlı danışıqlar aparmaq
- Milli təhlükəsizliyi təmin etmək
- səfirləri təyin etmək

114 Fransa XİN fəaliyyət tarixçəsinin əvvəlini hansı dövrlə bağlayırlar:

- XV əsrlə
- XX əsrin ortaları ilə
- XI əsrin ilk rübü ilə
- XVII əsrin birinci yarısı ilə
- XIX əsrin sonları ilə

115 Xarici əlaqələr üzrə dövlət orqanlarını hansı meyarlar üzrə bölmək olar:

- fəaliyyətlərinə uyğun olaraq
- funksiyalarının xüsusiyyətlərinə görə
- cavab variantlarının hamısı düzgündür
- hüquqi mövqelərinə görə
- yerləşmələrinə görə

116 Fransada hansı təşkilatın mərkəzi orqanları da xarici əlaqələr orqanlarına daxildir:

- diaspora mərkəzi
- frankofon cəmiyyəti
- əsilzadələr klubu
- varislik cəmiyyəti

- ikili vətəndaşlıq şöbəsi

117 Almaniyanın səfirləkləri daxilində fəaliyyət göstərmir:

- maliyyə məsələləri üzrə referent
 informasiya şöbəsi
 ekoloji şöbə
 mədəniyyət şöbəsi
 iqtisadi şöbə

118 Almaniya XİN daxilindəki şöbələrə aid deyil:

- almandilli ölkələr şöbəsi
 ticarət-siyasi şöbə
 Şərq şöbəsi
 Avropa şöbəsi
 kadrlar şöbəsi

119 2004-cü ilə qədər Rusiya XİN iyerarxiyanı yuxarıdan aşağı qeyd edin:

- dövlət katibi, katib, katib müavini, müşavir
 departament rəhbəri, baş katib, nazir müavini, şöbə müdiri
 nazir, baş katib, nazirin birinci müavini, nazirin digər müavirləri
 nazir, vitse-nazir, nazir müavini, baş müşavir
 baş vəkil, direktor, müdir

120 Aşağıdakıları birləşdirən ümumi cəhəti qeyd edin: 1. müqavilə-hüquq idarəsi 2. informasiya və mətbuat idarəsi 3. Diplomatiya institutu 4. dövlət protkolu xidməti

- düzgün cavab variantı yoxdur
 ABŞ Dövlət Departamentinin qərarverici bölmələridirlər
 Rusiyada təsərrüfat işləri üzrə nazir müavinin səlahiyyətlərinə daxildirlər
 Fransada birbaşa nazirə tabe olan qurumlardır
 onlar İtaliya XİN vahid departamenti daxilindədirlər

121 İtaliyanın XİN xarici siyasi təhlil və planlaşdırma departamentinə daxil deyil:

- konsulluq idarəsi
 beynəlxalq islahatlara dəstək idarəsi
 avropa inteqrasiya idarəsi
 kadrlar idarəsi
 inzibati idarə

122 İtaliya XİN aşağıdakı vəzifələrini iyerarxiyaya əsasən aşağıdan yuxarıya göstərin: 1. nazir 2. baş katib 3. departament rəhbəri 4. baş katibin müavini

- 4, 2, 3, 1
 2, 1, 4, 3
 1, 4, 3, 2
 3, 4, 1, 2
 1, 2, 4, 3

123 Bir qayda olaraq, XİN qurumları daxilində inzibati şöbəyə aid edilir:

- kommunikasiya məsələləri
 təhlükəsizlik məsələləri
 protokol və etiket məsələləri
 arxivlər
 kitabxana

124 Bir qayda olaraq, XİN qurumları daxilində müqavilə-hüquqi şöbəyə aid edilir:

- müqavilələrin ratifikasiyanı da həyata keçirirlər
- beynəlxalq hüquqi məsələlərlə məşğul olurlar
- bəzi dövlətlərdə ədliyyə nazirliyinin səlahiyyətlərinə daxildir
- Böyük dövlətlərdə ayrıca struktur bölmə kimi ayrılır
- cavab variantlarının hamısı düzgündür

125 Yaponiyanın XİN nazir katibliyinin səlahiyyətlərinə daxil deyil:

- əlaqələndirmə və inzibatçılıq
- mətbuat və ictimaiyyətlə əlaqələr
- cavab variantlarının hamısı düzgündür
- beynəlxalq hüquqi müqavilələrin tərtibi
- protokol məsələləri

126 Aşağıdakıları iyerarxiya prinsipi ilə düzün: I) Xarici işlər naziri; II) Xarici işlər nazirinin müavirləri; III) səfirlər; IV) konsullar; V) əməliyyat-ərazi idarələri

- II,IV,I,V,III
- I,II,III,IV,V
- III,IV,I, V, II
- I,II, V, III, IV
- V,II, III, I, IV

127 Aşağıdakılardan hansıları Böyük Britaniyanın xarici əlaqələr orqanlarına aiddir: I) Forin ofis; II) Dauninq-strit; III) Ke Dorse; IV) Uol strit; V) Bukingem sarayı;

- III və V
- I və II
- II və IV
- I və V
- IV və V

128 Yaponiyanın XİN regional struktur bölmələrinə daxil deyil:

- Yaxın Şərq və Afrika işləri üzrə büro
- Avropa işləri üzrə büro
- MDB və Qafqaz bürosu
- Asiya və Okeaniya bürosu
- Şimali Ameriya bürosu

129 Yaponiya XİN daxilində belə struktur bölmə yoxdur:

- təhlil və kəşfiyyat bürosu
- xarici siyasət bürosu
- iqtisadi əməkdaşlıq bürosu
- təhlükəsizlik komitəsi
- nazir katibliyi

130 Yaponiya XİN-də struktur bölmələr necə adlanır?

- departament
- büro
- idarə
- ostan
- katibliklər

131 XX əsrin ortalarından Fransa diplomatik və konsul personalının yeni tərkibinə daxil deyil:

- MDB üzrə ekspertlər
- xarici işlər üzrə katiblər
- iş icraatçıları
- elçilər
- Şərqlə üzrə mütəxəssislər

132 Kimlər Fransanın Konstitusiya Şurasının ömürlük üzvləridir:

- Şuranın bütün üzvləri
- iki baş hakim
- Şuranın sədri və müavini
- düzgün cavab variantı yoxdur
- eks-prezidentlər

133 Fransa parlamentə xarici siyasi məsələlərlə bağlı hansı hüquqlara malikdir:

- Fransadan kənarında yaşayan soydaşların mövqeyini nəzərə almaq
- hökumətə inam yaxud inamsızlıq nümayiş etdirmək
- müharibə elan etmək
- cavab variantlarının hamısı düzgündür
- bəzi beynəlxalq müqavilələrin təsdiqlənməsində müstəsna hüquq

134 Xaricdə yaşayan fransızlar parlamentin hansı palatasında təmsil olunurlar?

- irsi palatada
- konqress
- diaspora ilə iş əzrə komitədə
- konvent
- senat

135 Fransanın parlamenti neçə palatadan ibarətdir?

- müəssislər məclisi və konvent
- milli məclis və senat
- senat
- konvent
- ali palata və qraflar palatası

136 Yaponiya XİN xarici siyasi bürosunun fəaliyyət dairəsinə aid deyil:

- ictimaiyyətlə əlaqələr
- strateji planlaşdırma
- beynəlxalq təhlükəsizlik məsələləri
- BMT ilə əməkdaşlıq
- humanitar problemlər

137 Hansı dövlətin Azərbaycanda Mədəni Mərkəzi və onun nəzdində mədəniyyət üzrə daha iki attaşesi var?

- Şotlandiya
- Çexiya
- Meksika
- Misir
- İsrail

138 Azərbaycanın hansı ölkədəki səfirliyində sahə üzrə köməkçiləri daha yüksək rəqəmlə təmsil olunublar:

- Meksika
- Liviya
- İraq

- Cənubi Koreya
 Rusiya

139 Azərbaycanla iqtisadi əlaqələrə önəm verən və ticarət məsələləri üzrə iki attaşesi olan səfirlik:

- Cənubi Koreya
 Macarıstan
 İtaliya
 Çin
 Çexiya

140 Duayen vəzifəsinə seçilməkdə adətən hansı meyar əsas götürülür:

- diplomatın təmsil etdiyi dövlətin nüfuzu
 diplomatın rütbəsi
 diplomatın yaşı
 diplomatın ölkədə fəaliyyət müddəti
 diplomatın əlaqə dairəsi

141 Bir ölkədə fəaliyyət göstərən bütün əcnəbi diplomatlar təşkil edir:

- Diplomatik birliyi
 Diplomatik liqanı
 Diplomatik korpusu
 Diplomatik İttifaqı
 Diplomatik uniyası

142 XİN əməkdaşlarının fərqlənmə dərəcələri necə adlanır:

- şan
 miqyas
 rəng
 vəzifə
 titullar

143 ən aşağı diplomatik dərəcəni qeyd edin

- duayen
 attaşə
 müşavir
 aqrəman
 katib

144 Azərbaycanda ən çox attaşesi olan səfirlik hansı ölkəni təmsil edir?

- Misir
 İspaniya
 Rusiya
 ABŞ
 Türkiyə

145 Diplomatik nümayəndəliyin tərifinə aid deyil:

- bir dövlətə məxsusdur
 sırf diplomatlardan ibarətdir
 xarici əlaqələr orqanıdır
 daimidir
 digər dövlətin ərazisində yerləşir

146 Hökümətin hər hansı şəxsi diplomatik nümayəndə qismində təyinatına razılığı necə adlanır:

- aparteid
- anneksiya
- annotasiya
- anşlyuz
- aqreman

147 Diplomantik nümayəndəliyin tərkibinə neçə kateqoriyalı əməkdaş daxildir:

- 4
- 3
- 5
- 7
- 6

148 Bu şəhərlərin hansında Azərbaycanın fəxri konsulluğu yoxdur:

- Beyrut
- düzgün cavab variantı yoxdur
- Genuya
- Bratislava
- Frankfurt

149 Bu şəhərlərin hansında Azərbaycanın baş konsulluğu yoxdur?

- Sankt-Peterburq
- İstanbul
- Praqa
- Qars
- Təbriz

150 ABŞ-dan sonra, Azərbaycanda ataşelərin say çoxluğuna görə ikinci hansı ölkənin səfirliyidir?

- Çexiya
- Çin
- Türkiyə
- İran
- CAR

151 Maraqlar şöbələri harada açıla bilər:

- ATƏT-in yerli nümayəndəliyində
- Üçüncü ölkənin ərazisində
- Xarici işlər nazirliyinin nəzdində
- Ölkənin ərazisindəki neytral dövlətin səfirliyinin nəzdində
- BMT-nin yerli qərargahında

152 Müasir diplomatiyanın formaları nə vaxt yaranır:

- XIX əsrdə
- IX əsrdə
- XI əsrdə
- XIII əsrdə
- XVI-XVII əsrlərdə

153 Toqo dövlətində daimi duayen və vitse-duayen hansı ölkələrin təmsilçiləridir?

- İngiltərə və İspaniya

- Almaniya və Fransa
- Almaniya və İtaliya
- Avstriya və İsveç
- Rusiya və Misir

154 Mərakeşdə daimi duayen hansı ölkənin təmsilçisidir?

- Rusiya
- Fransa
- Yaponiya
- Böyük Britaniya
- İspaniya

155 XX əsrin sonlarında Yuqoslaviya böhranı zamanı Belqradın maraqları hansı dövlətin səfirliyində təmsil edilirdi:

- İtaliyanın
- Macarıstanın
- Rusiyanın
- Xorvatiyanın
- Çexiyanın

156 XX əsrin 70-ci illərində Kuba-ABŞ münasibətləri kəsildikdə ABŞ maraqlar şöbəsi yaradılmışdı:

- Almaniyanın konsulluğunda
- Braziliyanın səfirliyində
- Rusiyanın səfirliyində
- Böyük Britaniyanın səfirliyində
- İsveçrənin səfirliyində

157 Konsulluğun səfirlikdən fərqlərinə aid deyil:

- Konsulluq əməkdaşları diplomatik üstünlük və imtiyazlara malik deyillər
- Konsulluq səfirliklə eyni şəhərdə yerləşmir
- Konsulluğun əsas fəaliyyət dairəsinə siyasi məsələlər daxil deyil
- Konsulluğun personalı sayca daha azdır
- Konsulluq statusa görə daha aşağıdadır

158 Hansı kateqoriyalı personal yerli vətəndaşlardan seçilə bilər:

- hərbi
- xidmətçi
- diplomatik
- daxili
- texniki

159 Sadalanan ölkələrin hansının Azərbaycanda fəxri konsulluğu yoxdur?

- Sloveniya
- Qırğızıstan
- Meksika
- İsveç
- Niderland

160 Azərbaycanda hansı ölkənin baş konsulluğu var?

- Qazaxıstanın
- Macarıstanın
- Fransanın

- Rusiyanın
 İranın

161 Maraqlar şöbələri hansı hallarda yaradılır:

- Hərbi-strateji partnyor-dövlətlər arasında
 İki etnik cəhətdən yaxın ölkələr arasında
 İki ölkə arasında rəsmi diplomatik münasibətlər olmadıqda
 İki ölkə arasında xüsusi iqtisadi maraqlar mövcud olduqda
 Məxfi danışıqlar aparmaq məqsədi ilə

162 Müasir diplomatiyanın formalarının yaranması hansı hadisələrlə əlaqəli idi: I) İri mərkəzləşmiş dövlətlər yaranır; II) Xaç yürüşləri Şərqi dünyasını yenidən Avropaya açır; III) Bizans imperiyasının süqut edir; IV) Daimi diplomatik nümayəndəliklər formalaşır; V) İlk konsulluq qurumları formalaşır.

- I və IV
 I və V
 II və III
 IV və V
 II və IV

163 XX əsrin 70-ji illərində hansı dövlətin səfiri 17 il səfir kimi çalışdıqdan sonra Londonda duayen seçilir:

- Lüksemburq
 Lixteynşteyn
 Lesoto
 Butan
 Monako

164 Hansı ölkənin səfiri 1943-1970-ci illərdə ABŞ-da çalışaraq nəhayət, duayen seçildi:

- Salvador
 Meksika
 Çili
 Nikaraqua
 Yeni Zelandiya

165 Hansı dövlətin maraqlar şöbəsi ABŞ-da bir müddət Ermənistanın səfirliyi nəzdində yaradılmışdı:

- Belorusun
 İraqın
 Gürcüstanın
 İranın
 Şimali Koreyanın

166 XX əsrin 70-ci illərində Kuba-ABŞ münasibətləri kəsildikdə Kubanın maraqlar şöbəsi yaradılmışdı:

- Yuqoslaviyanın səfirliyi nəzdində
 Rusiyanın səfirliyində
 Çexoslovakiyanın səfirliyində
 İspaniyanın səfirliyində
 Fransanın səfirliyində

167 Missiyanın səfirlikdən fərqlərinə aid deyil:

- Missiya hökumət başçısı yanında, səfirlik dövlət başçısı
 Missiyanın konkret məqsədi var
 Missiya statusa görə daha aşağıdadır
 Missiya diplomatik nümayəndəlik hesab edilmir

- Missiyaya elçi başçılıq edir

168 Diplomatik nümayəndəliyin texniki personalına daxildir: I) attaşə; II) müşavir; III) şifrləyici; IV) makinaçı; V) sürücü;

- I və V
 I və III
 IV və V
 II və IV
 III və IV

169 Hansı dövrlərdə diplomatların xanımlarının diplomatiyada rolu inkar edilirdi?

- Neolit və Mezolit dövrlərində
 XX və XXI əsrlərdə
 Yeni Dövr və XIX əsrdə
 V-X əsrlərdə
 Qədim Dövr və Orta Əsrlərdə

170 Kontaktın davamlı və möhkəm olması üçün diplomat vaxtaşırı nə edir?

- kontaktda olan şəxsin karyera rəqibləri ilə mübarizə aparır
 cavab variantlarının hamısı düzgündür
 kontaktda olan şəxsi məxfi informasiya ilə təmin edir
 kontaktda olan şəxsin şəxsi sirlərini öyrənməyə cəhd edir
 kontaktda olan şəxsə əlamətdar günlərdə suvenirlər verir

171 Bəzi hallarda səfirliyin kontaktları hansı qurumun maraqları ilə toqquşa bilər?

- əmək nazirliyi
 Ekologiya nazirliyi
 MTN
 DİN
 Sərhəd qoşunları

172 Səfirlik daxilində kontaktların sistemləşdirilməsi və əlaqələndirilməsinə ehtiyacın səbəbi:

- diplomatlar bir-birindən kontaktları «oğurlamasınlar» deyə
 bürokratik qaydadır
 eyni kontakt istiqamətində bir neçə diplomatın çalışmasının qarşısını almaq üçün
 rəhbərliyin onlarla tanış olmasını asanlaşdırmaq üçün
 diplomat öz kontaktlarını unutmasın deyə

173 Diplomat həmvətənlilərin maraqlarını müdafiə edərkən ilk növbədə nəzərə alır:

- yetkinlik yaşına çatmayanların hüquqlarını
 nüfuz sahibi olan həmvətənlilərinin hüquqlarını
 soydaşlarının hüquqlarını
 qadın-həmvətənlilərinin hüquqlarını
 öz ölkəsinin vətəndaşlarının hüquqlarını

174 Həmvətənlilərlə əlaqələr daha sıxdır:

- yardım fondlarında
 konsulluqlarda
 səfirliklərdə
 XİN-də
 ticarət nümayəndəliklərində

175 Diplomat cəmiyyətin digər qrupları kontaktlar qurarkən hansı amilləri nəzərə almır:

- düzgün cavab variantı yoxdur
- onların təsir dairəsini
- təmsil etdiyi dövlətin siyasi xəttində qrupun önməlik dərəcəsi
- çalışdığı ölkədə həmin qrupun nüfuzu
- qrupun rəsmi qeydiyyatdan keçmiş üzvlərinin sayını

176 Diplomatın cəmiyyətin digər qrupları ilə kontaktlarına aid deyil:

- hərbçilər
- qadın təşkilatları
- KİV-lə əlaqələr
- ekoloji təşkilatlar
- həmkarlar ittifaqları

177 Bir çox ölkələrdə iqtisadi ilə yanaşı, mühüm siyasi rola malik təşkilat:

- fanatlar qrupları
- maraqlar üzrə klublar
- həmkarlar ittifaqları
- idmançılar birlikləri
- qadın təşkilatları

178 Səfirin yerli ziyalılarla görüşlərinin ölkənin bütün vətəndaşlarının gözündə nüfuzunun artmasının səbəbi nədir?

- cavab variantlarının hamısı düzgündür
- ziyalılar millətin «siması»dırlar
- ziyalılarla ünsiyyət səfirdən daha böyük bacarıq və bilik tələb edir
- düzgün cavab variantı yoxdur
- bu cür görüşlər mütləq televiziya vasitəsilə geniş şəkildə yayımlanır

179 Çalışdığı ölkənin ziyalıları və mədəniyyət xadimləri ilə yaxın əlaqələrə malik olan səfirimiz kimdir?

- Əli Həsənov
- Polad Bülbüloğlu
- Həsən Həsənov
- Məhərrəm Əliyev
- Tamerlan Qarayev

180 Digərləri ilə bir kontakt qrupuna daxil deyil:

- incəsənət nümayəndələri
- ziyalılar
- elm xadimləri
- iş adamları
- mədəniyyət nümayəndələri

181 ABŞ-ın harada virtual konsulluğu mövcuddur?

- İrlandiyada
- Uelsdə
- Monakoda
- Liverpulda
- Şotlandiyada

182 Müasir texnologiyalar səfirliyin konsulluq şöbəsinə hansı fırıldaqın qarşısını almaq imkanı verir?

- saxta nömrələri olan maşınlarla səfirliyin ərazisinə daxilolma cəhdlərinin
- dövlət rəmzlərinə təhqiramiz münasibətin
- pasportlarda qanunsuz dəyişikliklərin
- telefon danışqlarının dinlənilməsinin
- cavab variantlarının hamısı düzgündür

183 ABŞ xarici işlər qurumunun sosial təminat sistemi harada yerləşir?

- Vaşinqton
- Filadelfiya
- Los-Anjeles
- Qvadalaxara
- Baltimor

184 İnternet texniki cəhətdən səfirliyin hansı fəaliyyətini asanlaşdırıb?

- fırıldaqların qarşısını qısa müddət ərzində almaq
- diplomatik əməkdaşlara vəzifə iddialarını nəzərdən keçirmək
- minlərlə sorğulara əməkdaşların yerinə bir veb-sayt cavab verir
- cavab variantlarının hamısı düzgündür
- əməkdaşlara ödənişləri vaxtında əldə etmək imkanı verir

185 Pakistan XİN inzibati katibə tabe olan bölmələrə aid deyil:

- Audit və təftiş
- Əfqanıstanla iqtisadi əməkdaşlıq təşkilatı
- düzgün cavab variantı yoxdur
- səfirlik binası və xüsusi lahiyələr
- Təhlükəsizlik xidməti

186 Hansı dövrdən başlayaraq diplomatların xanımlarının diplomatiyada vacib rol oynadığı qəbul edilir?

- XIX-cu əsrdən
- XVIII-ci əsrdən
- Yeni dövrdən
- Orta əsrlərdən
- XX əsrin sonlarından

187 Bunlardan hansı ilə diplomatik kontaklar məhdud xarakter daşıyır:

- qadın təşkilatları
- hərbcilər
- ekoloji təşkilatlar
- həmkarlar ittifaqları
- humanitar ictimai təşkilatlar

188 Ziyalı və mədəniyyət xadimləri ilə kontaktlara aid deyil:

- cəmiyyətin digər təbəqələri ilə münasibətlər yaxşılaşır.
- onlarda həyatın müxtəlif sahələri üzrə analitik material var
- bilavasitə təbliğat vasitəsidir
- onlarla görüşlər diplomatın nüfuzunu artırır
- diplomat öz ölkəsinin imicini yüksəldir

189 KİV diplomatın təmsil etdiyi ölkəyə mənfi münasibət nümayiş etdirirsə, diplomat:

- səhvlərini boynuna alıb üzr istəməlidir
- hər tənqidi məqaləyə dərhal kəskin reaksiyasını bildirməlidir
- ittihamedici cavab məqalələri ilə çıxış etməlidir

- səbrli olub, münasibətləri düzəltməyə çalışmalıdır
 KİV-ni məhkəməyə verməlidir

190 Kütləvi İnformasiya Vasitələri ilə kontaktlar yardımçı olmur:

- rəsmi şəkildə deyə bilmədiklərini çatdırmağa
 əlavə informasiya əldə etməyə
 informasiyanın məxfiliyini təmin etməyə
 vaxt və maliyyə vəsaitlərinə qənaət etməyə
 ictimai rəyə təsir etməyə

191 Müxalifətlə kontaktlarda nəzərə alınmalıdır:

- partiya liderləri partiyanın prinsiplərinə sadıqdirlər
 seçki kampaniyaları zamanı onlarla daha sərbəst şəkildə görüşmək olar
 müxalifət nümayəndələri tam obyektiv informasiya çatdırırlar
 radikal partiyalarla münasibətlərdə ehtiyatlı olmaq lazımdır
 müxalifət nümayəndələri ilə məxfi informasiyanı bölüşmək olar

192 Parlament üzvləri ilə kontaktların əhəmiyyətliliyinə aid deyil:

- millət vəkilləri vasitəsi ilə secicilərinə təsir etmək olar
 parlamentdə cəmiyyətin aparıcı qüvvələri təmsil olunur
 ayrı-ayrı parlament komissiya və qruplarının qanunların qəbuluna təsiri var
 hansı qanunların hazırlandığı birinci əldən öyrənmək
 parlamentdə dövlət işlərinə təsir edən şəxslər var

193 Ali səviyyədə kontaktlara təsir edən obyektiv amillərə daxil deyil: I) ölkənin beynəlxalq münasibətlərdə rolu və yeri II) ikitərəfli münasibətlərin vəziyyəti III) ali şəxsi maraqlandırmaq bacarığı IV) diplomatın şəxsi nüfuzu V) ali şəxsin görüşdə maraqlılığı

- II və V
 IV və V
 II və IV
 I və V
 III və IV

194 Diplomatik kontakt növlərinə aiddir: I) ali səviyyədə kontaktlar II) müxalifət nümayəndələri ilə kontaktlar III) turistlərlə kontaktlar IV) KİV ilə kontaktlar V) tələbələrlə kontaktlar

- I, II və III
 I, III və V
 I, II və IV
 III, IV və V
 II, IV və V

195 Diplomatik kontaktlara aid deyil:

- sistemli şəkildə aparılmalıdırlar
 daimi xarakter daşıyırlar
 qarşılıqla inam və etibara əsaslanmalıdırlar
 dostluq münasibətlərinə çevrilməməlidirlər
 səmərəli olmalıdırlar

196 Diplomatiyada mühüm rol oynamış xanımlara daxil deyil:

- Madlen Olbrayt
 Sara Xatun
 Tansu Çillər

- Kondoliza Rays
 Məhsəti

197 Diplomat öz kontaktlarını:

- düzgün cavab variantı yoxdur
 getdikdən soqnrə unutməğı bacarmalıdır
 məxfi saxlamağı bacarmalıdır
 xələfinə ötürməyi bacarmalıdır
 gündəlik nəzarət altında saxlamalıdır

198 Son illər Avropa dövlətlərində siyasətə təsir edən aparıcı ictimai qrupu qeyd edin:

- cavab variantlarının hamısı düzgündür
 ekoloji
 hərbi
 humanitar ictimai təşkilatlar
 həmkarlar ittifaqı

199 Sadalanan ölkələr arasında Azərbaycanın sıx iqtisadi əlaqələri olmayanı qeyd edin:

- Seneqal
 Gürcüstan
 İtaliya
 Türkiyə
 Rusiya

200 Müxalifətin hansı qanadı ilə kontaktlar saxlamaq xüsusən təhlükəlidir?

- konservativ
 dini
 radikal
 solçu
 sağçı

201 Parlamentdə kontaktın olması diplomata qanunlarla bağlı imkan verir:

- qanunun yazılması üslubunu dəyişdirmək
 icrasını dayandırmaq
 yazılmasında bilavasitə iştirak etmək
 qanunla bağlı səsvermənin nəticələrini dəyişdirmək
 qəbulunu gecikdirmək yaxud tezləşdirmək

202 Pakistanın XİN strukturunda Azərbaycanın da önəm verdiyi beynəlxalq təşkilat hansıdır?

- cavab variantlarının hamısı düzgündür
 Asiya Sakit okean regionu əməkdaşlığı
 Əfqanıstanla İqtisadi əməkdaşlıq təşkilatı
 İslam Konfransı Təşkilatı
 Yaxın Şərq əməkdaşlıq təşkilatı

203 Diplomatın kontakt qurmasında hansı amillər mövcuddur?

- məcburi və könüllü
 obyektiv və subyektiv
 ali və aşağı dərəcəli
 real və potensial
 aşkar və gizli

204 2010-cu ildə müxalifətlə əlaqələrdə xarici səfirliklər hansı dövrdə daha ehtiyatlı olmuşdular?

- oktyabr-noyabr
- mart ayında
- aprel-may
- yanvar-fevral
- iyul-avqust

205 Milli Məclisdə ümumölkə səviyyəsində təsir imkanlarına malik olan millət vəkili qeyd edin:

- Xanhüseyn Kazımlı
- Fuad Muradov
- Mehriban Əliyeva
- Fəzail Ağamalı
- Siyavuş Novruzov

206 Rusiyadakı səfirimizin diplomatik kontaktlar qurmaqda yardımçı olan subyektiv amili qeyd edin:

- cavab variantlarının hamısı düzgündür
- yaxın tarixi keçmişin birliyi
- Rusiyada bir neçə milyon soydaşımızın yaşaması
- ölkələrimizin qonşu olması
- səfirin rus mədəniyyət xadimləri və əhalisi arasında populyarlığı

207 Azərbaycanın Türkiyədə səfirinə diplomatik kontakt qurmaqda yardımçı olan obyektiv amillərə daxil deyil:

- düzgün cavab variantı yoxdur
- milli soykökümüzün eyni olması
- ölkələr arasında strateji partnyorluq
- Türkiyədəki səfirimizin türk filologiyası üzrə təhsil alması
- bizim qonşu dövlətlər olmağımız

208 ABŞ-dakı Azərbaycan səfirinin diplomatik kontakt qurmaqda mane olan obyektiv amillərə aid deyil:

- Azərbaycanın Böyük səkkizliyə daxil olmaması
- Səfirin xarici dili mükəmməl səviyyədə bilməməsi
- Azərbaycanın nüvə dövləti olmaması
- ABŞ super-güc mərkəz olması
- Azərbaycanın ABŞ xarici ticarətində çəkisinə görə birincilərdən olmaması

209 Azərbaycanın hansı ölkədəki səfirinə kontaktlar qurmaq daha çətindir?

- Gürcüstan
- Rusiya
- ABŞ
- İran
- Türkiyə

210 Azərbaycanın hansı ölkədəki səfirlərinə diplomatik kontaktlar yaratmaq daha asandır?

- Çin
- ABŞ
- Gürcüstan
- Braziliya
- Avstraliya

211 Diplomatların xanımlarının rolunun artması ilk növbədə hansı sahədə baş verdi:

- diplomatik qəbulun təşkilində
- müqavilə lahiyələrinin müzakirəsində
- məsləhətçi qismində
- tərcüməçilikdə
- sənədlərin tərtibatında

212 Qadınların diplomatiyada rolunu hətta bu islahatçı diplomat belə inkar edirdi:

- Dante
- Kalyer
- Fet
- Kissincer
- Olbrayt

213 Pakistan XİN hansı regionla bağlı əlavə katib vəzifəsi yoxdur?

- Amerika
- Afrika
- Yaxın Şərq
- Okeaniya
- Avropa

214 XİN-daxili kontaktların qurulması üçün diplomatın biliklərinə daxil deyil:

- XİN əməkdaşlarının genealoji məlumatları
- XİN fərqli özünəməxsus xüsusiyyətlərindən agah olmaq
- departamentlərin şəxsi heyəti barədə məlumat
- XİN daxili strukturu
- XİN əməkdaşlarının subordinasiyası

215 XX əsrin 70-ci illərində Tunislə Liviya arasında münaqişənin yaranmasına səbəb:

- düzgün cavab variantları yoxdur
- Liviyada dövlət çevrilişi jəhdində Tunis vətəndaşlarının iştirakı
- mübahisəli neft yatağı
- mübahisəli meşə zolağı
- qarşılıqlı mədəni plaqiat ittihamları

216 XX əsrin 70-ci illərində SSRİ-nin dörd diplomatını persona non-qrata elan etmiş dövlət:

- Meksika
- Avstraliya
- Tunis
- Somali
- Polşa

217 İki ölkə arasında gərginlik yaşanırsa, diplomat nə etməlidir?

- öz rəhbərliyini gərginliyi tez aradan götürməyə çağırmalıdır
- müvəqqəti olaraq kontakt qurmaq cəhdlərindən imtina etməlidir
- bu cür şəraitdə işləməkdən imtina etməlidir
- istənilən halda kontakt qurmaq cəhdlərini davam etdirməlidir
- ali şəxslə birbaşa görüşlərdən qaçmalıdır

218 Səfir üçün ali şəxslə kontakt qurmaq üçün ilk fürsət:

- düzgün cavab variantı yoxdur
- qonşuluqda yaşamaq
- dövlət bayramı ilə bağlı tədbir

- etimadnamənin təqdimatı
- səfirin ölkəsinə həmin rəsmi şəxsin səfəri

219 Diplomatik kontaktlar üçün səciyyəvidir:

- sistemlilik
- mütəmədilik
- daimilik
- cavab variantlarının hamısı düzgündür
- əsaslı xarakter daşımaq

220 Diplomat kiminlə kontaktdan qaçmalıdır?

- hər hansı bir sahənin mütəxəssisindən
- müstəqil rəyi olandan
- geniş bilik bazasına malik olandan
- analitik düşüncə sahibindən
- düşüncələri sırf mətbuata, televiziya əsaslanandan

221 Diplomatik kontaktlarda etibarlılıq amili ilə bağlı deyil:

- tərəflər bir-birinə şübhə ilə yanaşmamalıdırlar
- düzgün cavab variantı yoxdur
- qarşılıqlı olmalıdır
- səmərəli fikir mübadiləsinə meyl etməlidirlər
- ciddi ünsiyyətə hazır olmalıdırlar

222 ABŞ-da xarici siyasət qurumları ilə bağlı Barak Obama administrasiyasının planlarına daxildir:

- əvvəlki administrasiya dövründən qalmış səfirlərin hamısını yeniləri ilə əvəz etmək
- xarici xidmət sahəsinin əməkdaşlarının sayını artırmaq
- vitse-prezidentin xarici siyasətdə səlahiyyətlərini artırmaq
- düzgün cavab variantı yoxdur
- xarici xidmət sahəsinin əməkdaşlarının sayını azaltmaq

223 Azərbaycanın beynəlxalq lahiyələrinə aid deyil:

- Bakı-Tbilisi-Qars
- Bakı-Tbilisi-Ərzurum
- Bakı-Tbilisi-Ceyhan
- Bakı-Təbriz-Bağdad
- cavab variantlarının hamısı düzgündür

224 Azərbaycanın Xarici İşlər naziri:

- S.Seyidov
- G. Əsgərova
- T.Quliyev
- E.Məmmədیارov
- F.Sadixov

225 Minsk qrupunun həmsədrələrinin təmsil etdiyi dövlətlərə aid deyil:

- ABŞ
- Rusiya
- Fransa
- Norveç
- düzgün cavab variantı yoxdur

226 ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsi ilə bilavasitə məşğul olan qurumu adlanır:

- Minsk qrupu
- Haaqa məhkəməsi
- Kişinyov komissiyası
- Kiyev birliyi
- Xelsinki komitəsi

227 Müasir dövrdə ABŞ xarici siyasətini qiymətləndirərkən hansı ifadədən istifadə edir:

- «neytrallıq»
- «ağıllı qüvvə»
- «sonadək mübarizə»
- «daima irəli»
- «hərbi güclə təzyiq»

228 Hal-hazırda ABŞ dövlət katibi:

- Madlen Olbrayt
- Antonii İden
- Ariel Koen
- Kondoliza Rays
- Hillari Klinton

229 Vatikanın ali diplomatı necə adlanır?

- nunci
- konsul
- arxiyepiskop
- leqat
- kardinal

230 Etimadnamənin qəbulu baş vermədən də səfirlərə fəaliyyət imkan verən dövlət:

- Moldova
- Albaniya
- Rusiya
- Böyük Britaniya
- Çili

231 Böyük Britaniyada səfirlərə hansı güzəşt tətbiq edilir:

- ABŞ səfirlərinə hərbi zonalara daxilolma
- etimadnaməni təqdim etmədən fəaliyyətə başlamaq
- aqrəman sorğusu olmadan vəziyyəyə təsdiq edilmək
- etimadnaməni internet vasitəsilə təsdiqləmək
- diplomatik pasport almamaq

232 Fransanın təhlükəsizliyinin əsas təməllərindən biri:

- Almaniya-Fransa-Rusiya üçbucağı
- MDB
- Varşava paktı
- ASEAN
- NATO

233 Fransa xarici siyasətdə nəyə can atır:

- müstəqil rol oynamağa

- ABŞ-dan asılı olmaq
- Çinlə müttəfiqliyə
- təcrid olunmaya
- Böyük Britaniya ilə müttəfiqliyə

234 A.Jüppe zəif siyasət olaraq nəyi qiymətləndirmişdi:

- subyektiv diplomatiya
- hərbi diplomatiya
- prinsiplərsiz diplomatiya
- təhdid diplomatiyası
- mənəvi diplomatiya

235 Müasir dövrdə diplomatiyada hansı görüşlərin əhəmiyyəti artıb?

- xarici işlər üzrə ekspertlərin
- xarici işlər nazirlərinin
- xalq diplomatiyasının
- dövlət rəhbərlərinin görüşlərinin
- səfirlərin qəbullarının

236 Böyük Britaniyanın aparıcı müttəfiqi olan ölkə:

- Hindistan
- ABŞ
- Fransa
- Rusiya
- Çexiya

237 Böyük Britaniyada səfirə etimadnamə vermədən işə başlamaq icazə verilməsinin səbəbi:

- yerli baş nazirinin qəbuluna düşməyinin çətinliyi
- diplomatik protokol normalalarının sadələşdirilməsi
- düzgün cavab variantı yoxdur
- kraliçanın qəbuluna düşməyinin çətinliyi və uzunmüddətliyi
- ingilis kral sarayının protokol normalalarının mürəkkəbliyi

238 Müasir Fransa diplomatiyasında artdı:

- mükafatlandırma sisteminin tətbiqi müddəti
- XİN-nin prezidentdən müstəqilliyi
- bir ölkədəki səfirlik və konsulluq arasında əməkdaşlığın səviyyəsi
- düzgün cavab variantı yoxdur
- nazirlik və xaricdəki nümayəndəlikləri arasında məlumat mübadiləsinin sürəti

239 Fransa səfirlərin strateji planının əsas müddəalarını təsdiqləyir:

- şəxsən prezident
- departament müdiri
- bilavasitə xarici işlər naziri
- XİN-nin müavini
- bilavasitə baş nazir

240 İnformasiya texnologiyalarının inkişafı diplomatlardan hansı keyfiyyəti tələb edir:

- çevik, cəld reaksiya
- ehtiyatlılığı
- yalan danışmağı
- qənaət etməyi

- t vaz karlıđı

241 M asir d vr n diplomatiyasına t sir ed n amill r  aid deyil:

- beyn lxalq terrorizm
 kommunikasiya probleml ri
 qloballaşma
 etnik m naqiş l r
 beyn lxalq maliyy  probleml ri

242 ABŞ D vl t Departamenti   n s firin uđurlu f aliyy tinin  sas amil kimi n   n   kilir:

- İKT istifadə etmək s viyy si
 ticar t v  Amerika mallarının idxal s viyy sini
 h rbi  laq l rin genişl nm sini
 diplomatın kontaktlar dair sinin genişliyi
 m xfi materiallar  ld  etməyini

243 Hansı  lk l rl  Almaniya diplomatik  m kdaşların  v zedilm sini h yata ke iribdir

- Avstriya v  Finlyandiya
 Norve  v  Danimarka
 İtaliya v  Yunanıstan
 Fransa v  B y k Britaniya
 B y k Britaniya v  Polşa

244 Son 50 il  rzində xarici siyas tində 4 d f  islahat v  yenilikl r aparmış d vl t hansıdır?

- Fransa
 B y k Britaniya
 İtaliya
 ABŞ
 Yaponiya

245 Fransanın m asir xarici siyasi prinsipl in  aid deyil:

- Latın Amerika  lk l ri il  m nasib tl r prioritet xarakter daşıyır
  sas prioritet Avropa h mr liyidir
 Fransa m st qil siyas t y r tm lidir
 T hl k sizliyin  sası - Atlantik h mr likdir
 Dig r  lk l rin diqt  v  t zyiql rin  boyun  yilm m lidir

246 XX-ci  srin 90-ci ill rində Fransa xarici siyas tinin yeni prinsipl rini kim elan etdi:

- N.Sarkozi
 J.Şirak
 F.Mitteran
 R.Şuman
 A.J ppe

247 Biz  vv ll r olmuş, yaxud bu g n olan yox, sabah olacaq d nyada işl  m şđul ola bil c k kişi v  qadınların hazırlıđına ehtiyac duyuruq k lamının m  llifi kimdir?

- Toni Bleyer
 Kondoliza Rays
 Henri Kissincer
 Madlen Olbrayt
 Zbiqnev Bzejinski

248 Bir əsr ərzində ərazisindəki səfirliklərin sayı 14-dən 150-yə çatan şəhər hansıdır?

- Berlin
- Paris
- London
- Moskva
- Praqa

249 Diplomatik kuryerin malik olduğu imtiyazlara aiddir: I) yaşadığı məkanın toxunulmazlığı; II) üzərində axtarış aparılmaması; III) saxlanıla bilməz; IV) ictimai nəqliyyatdan ödənişsiz istifadə; V) internetdən ödənişsiz istifadə

- I və V
- I və II
- II və IV
- II və V
- II və III

250 Azərbaycan-ermənistan münaqişəsi ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərə daxil deyil:

- Mərakeş razılığı
- Bişkək müqaviləsi
- BMT-nin dörd qətnaməsi
- cavab variantlarının hamısı düzgündür
- Lissabon Sammiti

251 Ermənistanın ən yaxın strateji-hərbi müttəfiqi olan ölkə:

- Rusiya
- İran
- Fransa
- ABŞ
- İsveçrə

252 ABŞ-in ən yaxın strateji müttəfiqi olan ölkəni qeyd edin:

- Böyük Britaniya
- Çexiya
- Polşa
- Çin
- Meksika

253 Azərbaycanın konsulluqlar açmaq istiqamətində uzunmüddətli fəaliyyətdən sonra nail olunmuş məqsəd:

- Bağdadda konsulluq açmaq
- Los-Anjelesdə konsulluq açmaq
- Ərdəbildə konsulluq açmaq
- San-Fransiskoda konsulluq açmaq
- Təbrizdə konsulluq açmaq

254 İngiltərə və Fransanın xarici siyasətində oxşar mövge:

- cavab variantlarının hamısı düzgündür
- təhlükəsizliyin təməlini NATO təşkil edir
- ABŞ-in təsir dairəsindən mümkün qədər uzaq olmaq
- Rusiya ilə münasibətlərdə yaxınlığa meyl
- miqrantlara qarşı sərtlik və ayrı-seçkilik

255 ABŞ-in dünyadakı təsirinin ənənəvi mənbələri:

- düzgün cavab variantı yoxdur
- nüvə silahı və «dəyənək siyasəti»
- antikommunizm və miqrasiya siyasəti
- müstəmləkərə təsir və «zorla təhdid»
- iqtisadi qüdrət və «nümunə gücü»

256 Müasir dövrdə ABŞ xarici siyasətinin təməlini təşkil edir:

- rəqabət, bölgü və mübarizlik
- hücum, müdafiə və tərəqqi
- müdafiə, diplomatiya və inkişaf
- ekologiya, mübarizə və açıqlılıq
- ticarət, iqtisadi üstünlük və diplomatiya

257 Aşağıdakılar hansı dövlətin xarici siyasətinin əsas prinsiplərinə aiddir: 1) Ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi 2) Avropada sülh və təhlükəsizlik 3) tabeələrinin maddi rifahının təminatı

- Belarus
- Böyük Britaniya
- Vatikan
- Butan
- Bolqarıstan

258 Böyük Britaniyanın xarici iqtisadi siyasətdə elan etdiyi əsas istiqamətlərə aid deyil:

- turizm
- ticarət
- investisiyalar
- əmtəə ixracatı
- miqrantların cəlb edilməsi

259 İngiltərənin XİN naziri olmuş şəxsi qeyd edin:

- J.Karter
- M.Olbrayt
- Rifkind
- Jüppe
- Bleyer

260 Müasir Fransa xarici siyasəti sistemində dəyişiklik:

- hər kişi-səfirin birinci köməkçisinin xanım olmasını təmin etmə
- səfirlərin kontakt qurmaq üçün maddi imkanlarını artırma
- miqrantları diplomatiya sahəsinə buraxmamaq istiqamətində planın tərtib edilməsi
- səfirlərə ümumi tövsiyələrdən konkret tapşırıq və hesabat sistemində keçid
- ekoloji istiqaməti bir nömrəli məsələ olaraq irəli sürmək

261 Jüppe Fransanın XİN vəzifəsinə nə vaxt təyin edildi:

- 1193-cü ildə
- 1993-cü ildə
- 2001-ci ildə
- 1979-cu ildə
- 2009-cu ildə

262 Aşağıdakılardan hansı liderlik keyfiyyətlərinə malik deyildi:

- Çörçill
- Heydər Əliyev

- de Qoll
- XVI Lüdoviq
- Teymurləng

263 Aşağıda sadalananlar hansı vərđişin cəhətləri hesab edilir: 1. Mehribanlılıq. 2. Nəzakətli. 3. Həyatsevər
4. Anlayışlı

- müşahidə və təhlil
- daxili yazışma
- insanları cəlb etmək bacarığı
- müstəqil düşüncə
- təmizkarlıq

264 diplomatın təmizkarlıq vərđişinə nə daxildir

- geyim
- səliqəlilik
- işgüzar dürüstlük
- cavab variantlarının hamısı düzgündür
- prinsipiallıq

265 Müşahidə və təhliletmə vərđişinə daha tez yiyələnirlər:

- cavab variantlarının hamısı düzgündür
- oturaq iş reciminə meyilli
- eyni fəaliyyətdən bezməyənlər
- bir məsələ üzərində diqqətini cəmləşdirməyi bacaranlar
- səbrli adamlar

266 Təmsilçilik vərđişinin cəhətlərinə daxil deyil:

- daxili yazışma qaydalarını bilmək
- istədiyini qarşı tərəfin başa düşücəyi şəkildə çatdırmaq
- fikrini aydın izah etmək
- üzdə olmaq bacarığı
- publika qarşısında çıxış etmək

267 Kommunikativ vərđişin şərhinə daxil deyil:

- söz ehtiyata malik olmaq
- söz ehtiyatından səmərəli istifadə etmək
- ünsiyyətdən qaçmamalı
- susmağa üstünlük verməlidir
- qaşqabaqlı olmamaq

268 Sadalananlar hansı qrup biliklərə aiddir: 1. maliyyə və beynəlxalq ticarət bilikləri 2. mükəmməl səviyyədə xarici dilləri bilmək 3. beynəlxalq hüquq sahəsində biliklər

- peşəkar vərđişlər bölməsinə
- şəxsi keyfiyyətlərə
- öyrənilməsi mümkün olan biliklər qrupuna
- fitri istedad tələbə edən biliklər sahəsi
- düzgün cavab variantı yoxdur

269 Diplomatın KİV-lə təmas formalarına aid deyil:

- müsahibələr
- bəyanatlar
- brifinqlər

- ətraflı hesabat
- mətbuat konfransları

270 Diplomatın mütləq bilməli lazım olduğu beynəlxalq sahəyə dair biliklərə daxil deyil:

- beynəlxalq hüquq
- düzgün cavab variantı yoxdur
- beynəlxalq ticarət
- beynəlxalq təşkilatlar
- beynəlxalq protokol

271 Öz ölkəsi haqqında biliklərə daxildir:

- tarix
- coğrafiya
- iqtisadi inkişaf və problemlər
- mədəniyyət
- cavab variantlarının hamısı düzgündür

272 Diplomatın fəaliyyətinin mühüm hissəsi keçir:

- müsahibələr verməklə
- masa arxasında
- kütlə qarşısında çıxışlarda
- televiziya verilişlərində
- düzgün cavab variantı yoxdur

273 Nizam əl-Mülk hansı dövlətdə vəzir vəzifəsində çalışmışdı:

- Səfəvilər
- Qaraxanilər
- Elxanilər
- Hülakülər
- Səlcuq

274 Orta əsrlər dövrünün diplomatının keyfiyyətlərinə aid deyil:

- elmi yeniliklərdən xəbərdar olmaq
- kart oynamaq
- gözəl rəqs etmək
- qadınların xoşuna gəlmək
- incə zarafat etmək

275 Kütləni, camaatı inandırmaq keyfiyyəti hansı dövrün diplomatına lazım idi:

- Ərəb Xilafəti
- XVIII əsr
- Qədim Yunanıstan
- Yeni dövr
- Orta əsr Vatikan diplomatlarına

276 Xarici yazışma sənədlərinə aid deyil:

- memorandum
- notalar
- ərizələr
- ətraflı hesabat
- məktublar

277 Daxili xidmət sənədlərinə aid deyil:

- arayışlar
- siyasi məktublar
- memorandum
- xasiyyətnamələr
- təkliflər

278 Xarici yazışma sənədlərinə xas deyil:

- ehtiyatlılıq
- təmkinlilik
- cavab variantlarının hamısı düzgündür
- birmənalılıq
- spesifik terminlər biliyi

279 Daxili xidmət sənədlərinə xas deyil:

- düzgün cavab variantı yoxdur
- birmənalılıq
- aydınlıq
- lakoniklik
- ehtiyatlılıq

280 Qərb diplomatiyasında diplomatiyada dürüstlüyü inkar edən italyan diplomat kimdir?

- Çesterton
- Dizraeli
- Nikolson
- Makiavelli
- F.Kalyer

281 Fransua Kalyer hansı hökmdarın katibi vəzifəsində çalışmışdı:

- III Eduard
- XIV Lüdoviq
- II Karl
- XVI Lüdoviq
- I Fransisk

282 Yeni səfiri təyin edərkən hökmdarlara tələsməməyi tövsiyyə edən mütəfəkkir kim idi:

- Nəsrəddin Tusi
- Nizam əl-Mülk
- Yusif Balasaqunlu
- Nizami Gəncəvi
- F.Kalyer

283 Nikolson hansı əsərin müəllifidir?

- «Florensiya gündəliyi»
- «Maraqlar şöbəsi»
- «Diplomatik lüğət»
- «Diplomat»
- «Hökmdar»

284 Nikolo Makiavelli hansı əsərin müəllifidir?

- «Hökmdar»

- «Diplomat»
- «Mübarizə»
- «Siyasət»
- «Hakimiyyət»

285 Siyasətnamə əsərinin müəllifi kimdir:

- əl-Biruni
- Ottaviano Maco
- Nizam əl-Mülk
- Yusif Balasaqunlu
- Şəmsəddin Eldəniz

286 Nikolsona görə, diplomat üçün ən mənfi keyfiyyət hansıdır:

- şöhrətpərəstlik
- kobudluq
- səliqəsizlik
- yalançılıq
- əsəbilik

287 Qərb diplomatiyasında ilk dəfə dürüstlüyün tərəfdarı kimi çıxış etdi:

- Quqo Qrosi
- Makiavelli
- Maco
- Nikolson
- Kalyer

288 Nikolsona görə, XVI-XVIII əsrlərdə diplomat sözü hansı sözlə eyniləşdirilmişdi

- alim
- fırıldaqçı, yalançı
- zadəgan
- centlmen
- əsgər

289 Makiavellizm anlayışının mənası nədir:

- Diplomat dini baxışlardan uzaq olmalıdır
- Diplomatların kəşfiyyət xarakterli fəaliyyəti
- Diplomat öz fəaliyyətində dürüst olmalıdır
- Məqsədə çatmaq üçün həm xeyir, həm şərddən istifadə etmək
- Səfirlərin vahid nöqtədən çıxış etməsi

290 Ottaviano Maconun fikrinə görə, diplomat latın və yunan dillərindən başqa, hansı dilləri bilməli idi:

- fransız, ispan, türk
- rus, türk, macar
- alman, fransız, çin
- ispan, ingilis, ərəb
- kelt, ərəb, ispan

291 Gözəl rəqs etmək, söhbət etmək, qadınları cəlb etmək - bu keyfiyyətlər hansı dövrün diplomatlarına xas keyfiyyətlərdir:

- Müasir dövrdə
- XX əsr
- Orta əsrlər

- Qədim dünya
- Ən yeni tarix

292 Orta əsrlərdə diplomat əsasən məlumatı toplayırdı:

- ballarda
- saray qəbullarında
- qonaqlıqlarda
- cavab variantlarının hamısı düzgündür
- ziyafətlərdə

293 Orta əsrlərdə diplomatlar üçün əsas məlumat mənbəsi rolunu oynayırdılar:

- alimlər
- vergiödəyiciləri
- ordu
- tacirlər sinfi
- saray əyanları

294 Qədim Yunanıstanda diplomatlara natiqlik məharəti nə üçün lazım idi?

- xalq yığıncağının iştirakçılarını inandırmaq üçün
- Senatda çıxış etmək üçün
- imtahanlardan keçmək üçün
- tribunları inandırmaq üçün
- düzgün cavab variantı yoxdur

295 İkinci Dünya Müharibəsi dövründə loyallıq prinsipini pozan diplomat kimdir?

- Çemberlen
- Klemanso
- Şulenburq
- Molotov
- İden

296 Müasir dövrdə dürüstlük prinsipini pozduğu üçün siyasi nüfuzu və beynəlxalq imici sıfıra enmiş lider hansıdır?

- Merkel
- Benazir Bhutto
- Ərdoğan
- Barak Obama
- Toni Bler

297 F.Kalyer hansı əsərin müəllifidir:

- «Diplomatın xarici görünüşü»
- «Diplomatiyada uğurun təmin edilməsi şərtləri»
- «Diplomatların maddi stimullaşdırılması yolları»
- «Hökmdarlarla danışıqlar aparmağın üsulları haqqında»
- «Diplomatiya tarixinin bəzi məsələləri»

298 Diplomatın mütləq şəxsi keyfiyyətlərinə aid deyil:

- liderlik keyfiyyəti
- dindar olmaq
- müstəqil ağıl, əqrar qəbul etmək qabiliyyəti
- intellektual maraqlılıq
- təmizkarlıq

299 Diplomatin peşəkar vərdişlərinə aid deyil:

- Özünü təqdim etmə vərdişi
- İdarəetmə və təşkilatçılıq vərdişi
- müşahidə və təhliletmə vərdişi
- biznes fəaliyyəti ilə məşğul olmaq vərdişi
- danışıqlar aparmaq vərdişi

300 Düzgün olmayanı göstərin: diplomat malik olmalıdır...

- numizmatika sahəsində biliklərə
- öz ölkəsi haqqında biliklərə
- maliyyə və beynəlxalq ticarət sahəsində biliklərə
- KİV və onların iş sistemi haqqında biliklərə
- fəaliyyət göstərdiyi ölkə haqqında biliklərə

301 Qədim Yunan diplomatları üçün ən vacib keyfiyyət:

- yumor hissi
- liderlik bacarığı
- xarici görünüş
- xarici dilləri bilmək
- natiqlik məharəti

302 Diplomata yazışmada nədən uzaq olmalıdır:

- emosionallıq
- uzunçuluq
- kobudluq
- ifrat təsvirlilik
- cavab variantlarının hamısı düzgündür

303 bir dövlətin əməkdaşlıq etdiyi digər dövlətin yürütdüyü siyasətə və hökumətinə hörmət nümayiş etdirmək adlanır:

- ekzekvatura
- riyakarlıq
- de-fakto
- loyallıq
- tolerantlıq

304 Loyallıq prinsipinin pozulmasının şərhinə daxil deyil:

- neqativ informasiyanı gizlətmək
- rəhbərliyin eşitmək istədiyini söyləmək
- rəhbərin fikrini təhrif etmək
- rəhbərin fikri ilə razı olmayaraq istefa vermək
- rəsmi ittihamı yumşaltmaq

305 Makiavelliyə görə diplomatda cəmləşməli olduğu canlılar arasına daxil deyil:

- insan
- tülkü
- şir
- aslan
- qurd

306 Diplomatin yalanı nəyə mənfi təsir edir:

- diplomatın fəaliyyətinə
- təmsil etdiyi dövlətin nüfuzuna
- diplomatın nüfuzuna
- cavab variantlarının hamısı düzgündür
- beynəlxalq münasibətlərə

307 Diplomatin verdiyi məlumatda əks olunmamalıdır:

- dəqiq informasiya
- yalnız həqiqət
- bütün həqiqət
- həqiqət
- dürüst informasiya

308 Makiavelli ilə Maconu birləşdirən cəhətlərə daxil deyil:

- eyni ölkədən idilər
- diplomatiyanın nəzəri məsələləri ilə məşğul olmuşlar
- Genuya diplomatik məktəbinin parlaq nümayəndələri idilər
- müxtəlif dövlət vəzifələrində çalışmışdılar
- diplomatın keyfiyyətləri barədə əsərlər yazmışdılar

309 Müstəqil düşüncə anlayışının şərhinə daxil deyil:

- sərbəst
- qəfil dəyişikliklərə hazır olan
- qeyri-standart
- qısa vaxt ərzində düzgün həll variantını tapmaq
- şablon düşüncə

310 Fransa Akademiyasının üzvü seçilmiş diplomat kimdir?

- Kalyer
- Kontarini
- Molotov
- Döppe
- Danton

311 Həm Şərqdə, həm də Qərbdə qiymətləndirilən diplomat keyfiyyəti hansıdır?

- sərbəst olmaq
- kütlə qarşısında çıxış etmək
- Əflatunun əsərlərini bilmək
- zəka, savad
- hədiyyə qəbul etmək

312 Nikolsonun diplomat kimi fəaliyyət göstərdiyi paytaxtlara daxil deyil:

- Madrid
- İstanbul
- Varşava
- London
- Tehran

313 Nikolsonun diplomat üçün lazım olan keyfiyyətlərə daxil deyildi:

- dürüstlük
- şöhrətpərəstlik
- aramlılıq

- loyallıq
- dəqiqlik

314 Nikolsonun fəaliyyət sahəsinə daxil deyil:

- publisist
- parlamentin üzvü
- siyasi xadim
- diplomat
- musiqiçi

315 Makiavelli hansı dövlətdə dövlət vəzifəsində çalışmışdı:

- Florensiya
- Praqa
- Budapeşt
- Sparta
- Genuya

316 Daxili xidmət sənədlərinə xas olan cəhətləri qeyd edin:

- ikimənənlilik, uzunçuluq və ədəbilik
- hədə, ittiham və tələb
- ehtiyatlılıq, məxfilik və tələsiklik
- birmənənlilik, lakoniklik və aydınlıq
- səliqəlilik, çoxmənənlilik və hiyləgərlik

317 Xarici yazışma sənədlərinə xas olan cəhətləri göstərin:

- səmimilik, çoxmənənlilik və lakoniklik
- uzunçuluq, ədəbilik və hiyləgərlik
- yalan, tərif və yaltaqlıq
- ehtiyatlılıq, nəzakətlik və təmkinlik
- hədə, ittiham və tələb

318 Macoya görə, diplomat hansı antik müəlliflərin əsərlərini bilməli idi:

- Aristotel və Platon
- Böyük Plinii və Katul
- Demosfen və Aristotel
- Platon və Sofokl
- Seneka və Empedokl

319 Orta əsrlərdə Avropada beynəlxalq münasibətlərdə aparıcı vahid qüvvə:

- Alman imperatorluğu
- Türkiyə
- Burqundiya
- Bizans
- Roma-katolik kilsəsi

320 Orta əsrlərdə Qərbi Avropada diplomatiya sahəsində tanınmış şəhər:

- Varşava
- Venesiya
- Neapol
- Barselona
- Berlin

321 Diplomat loyallıq prinsipini hansı hallarda pozur: I) iş sirlərini yaxınlarına açanda; II) diplomatlıqla kəşfiyyətli eyniləşdirəndə; III) rəhbərliyinə həqiqəti yox, eşitmək istədiyini IV) rəhbərliyin fikrinə etiraz edəndə; V) təmsil etdiyi yaxud fəaliyyət göstərdiyi ölkənin kobud ifadələrini yumşaldaraq;

- II və V
- III və IV
- II və III
- III və V
- I və III

322 Beynəlxalq hüquq sahəsində biliklər diplomata nə üçün lazımdır?

- diplomatik qəbulun təşkil olunması üçün
- düzgün cavab variantı yoxdur
- diplomatik sənədləri düzgün tərtib etmək üçün
- sonradan vəkillik karyerasını başlamaq üçün
- milli qanunvericilik proseslərində iştirak üçün

323 ABŞ-ın Rusiyadakı diqqət mərkəzində olmağı xoşlayan diplomat kimdir?

- Verşbou
- Berne
- Olbrayt
- Smit
- Rays

324 Müasir beynəlxalq münasibətlərin təməldici prinsiplərinə zərbə vurmuş siyasi xadimi qeyd edin:

- Pan Qi Mun
- Kofi Annan
- Böyük Corc Buş
- Kiçik Corc Buş
- Teodor Ruzvelt

325 XX əsrin əvvəllərində Gürcüstanın müstəqilliyinin xaç atası rolunu oynamış diplomat kimdir?

- Kipiani
- Kaunits
- Qorçakov
- qraf Şulenburq
- Ribbentrop

326 Tiflisdə, Tehran, Buxarest və Moskvada diplomatik fəaliyyətlə məşğul olmuş şəxs kimdir?

- Nikolson
- Kalyer
- Topçubaşev
- Şulenburq
- Taleyan

327 1815-ci ilin Vyana konqressinin aparıcı üzvlərindən biri kim olmuşdur?

- Fuşe
- Napoleon
- I Pavel
- Taleyan
- II Nikolay

328 Taleyan hansı ölkələrin ərazi məsələsinə müdaxilə edir?

- Hollandiya və Belçika
- Polşa və Almaniya
- Çexiya və Slovakiya
- İtaliya və Yuqoslaviya
- Çin və Koreya

329 XX əsrin hansı siyasətçilərini makiavellist adlandırmaq olmaz?

- Kiçik Corc Buş
- Bill Klinton
- Hitler
- Pinoçett
- Stalin

330 Diplomatiyada həqiqət məsələsinə tam fərqli mövqelərdən kimlər yanaşırdı?

- Nikolson və Kalyer
- Makiavelli və Kalyer
- Kalyer və Balasaquni
- Makiavelli və Taleyran
- Kissincer və Topçubaşev

331 Diplomatik yazışma sənədlərinə aid deyil:

- arayış
- hesabat
- memuarlar
- nota
- siyasi məktub

332 Aşağıdakılar hansı vərdişlə bağlıdır: 1. güləruz 2. mehriban 3. xoşüsiyyətli

- individuallıq
- kommunikativ
- yazışma məharəti
- təmizkarlıq
- düzgün cavab variantı yoxdur

333 Aşağıdakılar hansı vərdişlə bağlıdır: 1. üzdə olmaq bacarığı 2. publika qarşısında çıxış etmək 3. fikrini aydın izah etmək

- iyerarxiya
- individuallıq
- düzgün cavab variantı yoxdur
- təmsilçilik
- kollektivçilik

334 Diplomatin xüsusi bilikləri şərti olaraq neçə hissəyə bölünür?

- 3
- 2
- 9
- 4
- 6

335 Taleyran müasir diplomatiyanın hansı tələbinə cavab vermirdi:

- danışıqlar aparmaq
- maraqlılıq

- dürüstlük
- mütaliə
- kommunikativ vərdiş

336 Orta əsrlərin diplomatların ən vacib bilik sahələrindən biri hansı idi?

- rəssamlıq
- geologiya
- riyaziyyat
- teologiya
- arxeologiya

337 Daxili yazışma: birmənalılıq, ..., aydınlıq; Xarici yazışma: ..., nəzakətlik, təmkinlik, termin və ifadələr, çalışdığı ölkənin adətləri və qaydaları. Buraxılanları qeyd edin:

- lakoniklik və ehtiyatlılıq
- konservativlik və lakoniklik
- ideologiya və səbr
- rəvanlıq və inadkarlıq
- ehtiyatlılıq və xəttatlıq

338 Öyrənilməsi mümkün olan diplomatik sahələr arasında boş olanı qeyd edin: Ölkələr haqqında; ...; beynəlxalq təşkilatlar; beynəlxalq hüquq; maliyyə, ticarət; xarici dillər; KİV; intellektuallıq.

- diplomatik üslub
- müşahidə və təhlil
- liderlik
- protokol və etiket
- danışıqlar aparmaq

339 Peşəkar vərdişlər: danışıqlar aparmaq; müşahidə, təhlil, məruzə; təmsilçilik, üzdə olmaq; ...; kommunikativ vərdiş. Çatışmayı əlavə edin:

- inadkarlıq
- maliyyə və ticarət
- müstəqil düşüncə
- idarəetmə və təşkilatçılıq
- təmizkarlıq

340 Təbiətən olmalıdır: müstəqil düşüncə; mehribanlıq, cəlbətmə; ...; liderlik; təmizkarlıq. Çatışmayı əlavə edin:

- mütaliə
- təmsilçilik
- məruzə etmək bacarığı
- düzgün cavab variantı yoxdur
- maraqlılıq, yenilik həvəsi

341 Səfirləri Bizansın paytaxtına çətin və uzun yolla aparılmasının səbəbi:

- düzgün cavab versiyası yoxdur
- danışıqlara yorğun gəlmələri üçün
- səfirləri qəfil hücumlardan sığortalmaq üçün
- onların bura hücum etməkdən çəkəndirmək üçün
- yolboyu səfirlərin sirlərini öyrənmək üçün

342 Qədim Romanın zəngin diplomatik irsindən ən çox bəhrələnən orta əsr dövləti:

- Göytürk imperiyası

- Ərəb Xilafəti
- Bizans
- Frank dövləti
- Girdıman dövləti

343 Hansı qədim dövlətdə ritorika-diplomatik məktəblər mövcud idi?

- Şumerdə
- Yunanıstanda
- Mannada
- Misirdə
- Romada

344 Qədim Roma Senatının səlahiyyətlərinə aid deyildi:

- xarici siyasət
- səfirlərin göndərilməsi
- düzgün cavab versiyası yoxdur
- səfirlərin qəbulu
- daxili siyasət

345 Qədim Romada ən yüksək statuslu səfirlər adlanırdı:

- nunsilər
- leqatlar
- proksenlər
- plebeylər
- oratorlar

346 Qədim Romada müharibə elan etməyin rəmzi nə idi?

- kahinin lənət yağdırması
- ucu yandırılmış qanlı ox
- sülh müqaviləsinin nizəyə sancılması
- əcnəbi səfirin edamı
- düşmənin ərazisinə ölümçül yaralanmış iti atmaq

347 Fetsialların vəzifələrinə aid deyildi:

- tayfalararası münaqişələri tənzimləmək
- səfirləri təyin etmək
- sülh bağlamaq
- müharibə elan etmək
- beynəlxalq müqavilələri tənzimləmək

348 Qədim Romada mülki funksiyaları olan kahin kollegiyası adlanırdı:

- kapitoliy
- prokseniya
- respublika
- fetsiallar
- iyerarxiya

349 Səfirin hesabatını kim tənqid edə bilərdi?

- istənilən şəhər vətəndaşı
- hökmdarın məsləhətçiləri
- senatorlar
- hökmdar

- yalnız səfirlər kollegiyası

350 Vəzifəsini uğurla bitirən səfirlərə doğma şəhərdə ən böyük mükafat nə idi?

- dəfnə tacı ilə fəxri naharda iştirak etmək
 daha yüksək vəzifə
 daha böyük dövlətə səfir təyin olunma
 hökmdardan böyük ənam
 yeni ev

351 Qədim Yunanıstanda səfirlər öz məqsədlərini harada açıqlayırdılar?

- hökmdarın qəbulunda
 senatda
 düzgün cavab variantı yoxdur
 xalq yığıncağında
 ziyafətdə

352 Proksenlərə verilən zəmanət məktubu necə adlanırdı?

- verdikt
 preambula
 diploma
 simbola
 ultimatum

353 Proksenə digər əcnəbilərə nisbətən hansı güzəştlər tətbiq olunurdu?

- vergilər sahəsində
 ticarət sahəsində
 məhkəmə sahəsində
 cavab versiyalarının hamısı düzgündür
 fəxri imtiyazlar sahəsində

354 Proksen kimlərdən seçilirdi?

- hörmətli əcnəbilərdən
 demosdan
 yerli vətəndaşlardan
 qullardan
 din xadimlərindən

355 Prokseniyanın mənası:

- etibarlıq
 himayədarlıq
 qonaqpərvərlik
 səfər
 nəzakətlik

356 Yunanıstanda beynəlxalq əlaqələrin qədim forması necə adlanır?

- evrika
 polis
 aqora
 ays
 prokseniya

357 Venesiyada səfirlərinə qoyduqları qadağalara aiddir?

- öz malikanəsi olan dövlətdə səfir göndərilmək
- aldıkları hədiyyələri özündə saxlamaq
- əcnəbilərlə Venesiyanın dövlət işləri barədə söhbət etmək
- cavab versiyalarının hamısı düzgündür
- əcnəbi saraylarda rütbə yaxud titula almağa səy göstərmək

358 Səfir olmaqdan imtina edənləri Venesiyada:

- cərimələyirdilər
- hərbi xidmətə göndəriridilər
- edam edirdilər
- zadəganlıqdan məhrum edirdilər
- övladlarının varislik hüququnu ləğv edirdilər

359 Venesiyada əyanlar səfir olmaqdan niyə qaçırdılar?

- missiyasını yerinə yetirməyənlərin edam olunduqları üçün
- cüzi məvacib müqabilində sərt nəzarətin olması
- xüsusi imtahanları keçə bilmədikləri üçün
- ailələrindən ayrılmaq istəmədikləri üçün
- xarici dilləri bilmədikləri üçün

360 Venesiya səfirlərinə özü ilə xaricə aşbazı götürməyi niyə icazə verilir?

- aşbazlar dövlətin öz agentləri idi
- düzgün cavab versiyası yoxdur
- zəhərlənməsi təhlükəsinin qarşısını almaq üçün
- Venesiya mətbəxinə nümayiş etdirməsi üçün
- yerli mətbəxin sirlərini öyrənməsi üçün

361 Venesiya səfirlərinə xanımlarını götürməyə niyə icazə vermirdilər

- dövlət sirlərini açma biləcəklərindən ehtiyatlanaraq
- həyat yoldaşlarının fikirlərini təsir etməsinlər deyə
- səfirin geri Vətəninə qayıtmayacağından ehtiyatlanaraq
- düzgün cavab versiyası yoxdur
- onların gözəlliyi şəxsi münaqişələrə səbəb ola bilərdi

362 Venesiya səfirlərinə özü ilə kimi götürmək icazə verilir?

- övladlarını
- cavab versiyalarının hamısı düzgündür
- xanımını
- aşbazı
- dostlarını

363 ərəb Xilafətinin səfirləri hədiyyələrin son hissəsini nə vaxt verirdilər?

- bilavasitə əcnəbi dövlətin rəhbəri ilə görüşərkən
- tapşırılan vəzifəni uğurla icra etdikdə
- əcnəbi hökmdarların xanımlarına
- Xilafətə döndükdən sonra qasidlə
- qarşı tərəf onları hörmət və ehtiramla qarşıladıqdan sonra

364 ərəb Xilafətində səfirlərə neçə məktub verirdilər?

- 3
- 4
- 7

- 2
 1

365 ərəb xilafətinin diplomatik məktubları başlayırdı:

- qurandan kəlamla
 hökmdarların titullarının sadalanması ilə
 təmtəraqlı salamlama ilə
 xahişlə
 Ərəb Xilafətinin vilayətlərinin qeyd edilməsi ilə

366 ərəb Xilafətinin səfirləri kimlərdən seçilirdi?

- din alimlər və saray əyanlarından
 sərkərdə və xəlifin qohumlarından
 səfirlik xərclərini özlərinin ödəyə biləcəyi şəxslərdən
 xarici dili bilənlərdən
 seyidlərdən və salnaməçilərdən

367 ərəb Xilafətində göndərilən səfirlik neçə nəfərdən ibarət idi?

- 12 nəfər
 6 nəfər
 24 nəfər
 iki nəfər
 1 nəfər

368 ərəb xilafətində xarici işlərlə məşğul olan qurum adlanırdı:

- xarici məntəqə
 əl-əmirlik
 əsir ül-urfa
 divan ər-risalət
 keçid mahalı

369 Bizans imperatorunun bəzən səfirləri uzun müddət ölkəsində saxlamağının məqsədi:

- cavab versiyalarının hamısı düzgündür
 qarşı dövlətin Bizansın səfirlərini geri qaytarmasını gözlədikləri üçün
 onların dilini öz diplomatlarının öyrənməsini təmin etmək üçün
 səfirlərin təmsil etdiyi ölkənin hücumunun qarşısını almaq üçün
 yerli adət-ənənələri öyrənmələri üçün

370 Bizansda əcnəbi səfirlərə ordunun nümayişinə aiddir:

- bir hissə bir neçə dəfə səfirlər qarşısında dövr edirdi
 imperatorun şəxsi mühafizəçiləri nümayiş etdirilirdi
 ordu Bizansın himnini ifa edirdi
 yalnız süvari qoşun nümayiş etdirilirdi
 yalnız piyada qoşun nümayiş etdirilirdi

371 Bizans imperatoru əcnəbi səfirləri çalışırdı:

- düzgün cavab variantı yoxdur
 bizans dilində danışmağa vadar etmək
 paytaxtın möhtəşəmliyi ilə valeh etmək
 öz tərəfinə keçməyə sövq etmək
 yerli xanımlarla evləndirmək

372 Bizansa gələn səfirlərə imkan vermirdilər:

- ayrıca bir evdə yaşamaq
- təmtəraqlı tədbirlərdə iştirak etmək
- geri qayıtmağa
- birbaşa hökmdarla ünsiyyətdə olmaq
- yerli əhali ilə ünsiyyətdə olmaq

373 Diplomat vəzifəsini icra etdikdən sonra çox vaxt müflis olan əyanlar hansı ölkəyə xas idi?

- Osmanlı Türkiyəsi
- İngiltərə
- Venesiya
- Rusiya
- Litva

374 XVI-XVII əsrlərdə Roma papalarının sarayında əcnəbi səfir:

- papa ilə birgə dua etməli idi
- papanı ayaq üstə baş geyimini çıxartmış halda dinləməli idi
- papa qarşısında diz çökməli idi
- papa ilə dəyirmi massa arxasında otururdu
- papanın ayaqlarını öpməli idi

375 Erkən Orta əsrlər dövründə Avropada diplomatiyanın mərkəzi olan dövlət:

- Qərbi Hun dövləti
- Frank dövləti
- Bizans
- Lanqbardlar ölkəsi
- İspaniya

376 Qədim romanın səfirlərinə başçılıq edirdi:

- «müqəddəs ata»
- senator
- plebey
- prinseps
- patrisi

377 Roma papasına Kral sarayında səfirlərinin qəbulu üçün külli miqdarda pul təklif edən dövləti qeyd edin:

- Çexiya
- Ərəb Xilafəti
- Genuya
- Fransa
- Venesiya

378 Hansı dövlətin səfirinin Konstantinopolda məcburi saxlanmasına baxmayaraq, həmin dövlət Bizansla müharibəyə başladı?

- Avar xaqanlığı
- Polşa
- Rusiya
- Uyqur xaqanlığı
- Ərəb Xilafəti

379 Düzgün olanı qeyd edin: 1. Xalq yığıncağı 2. Senat 3. Divan a - ərəb Xilafəti b - Qədim Roma c - Qədim Yunanıstan

- 1 - c; 2 - a; 3 - b
- 1-a; 2 - b; 3 - c
- 1 - b; 2-a; 3 - c
- 1-b; 2- c; 3 - a
- 1 - c; 2 - b; 3 - a

380 Düzgün olanı qeyd edin: 1. Yunanıstan 2. Roma 3. Vatikan a - nungsi; b - prokseniya; c- fetsial

- 1 - b; 2-a; 3 - c
- 1-a; 2 - b; 3 - c
- 1 - c; 2 - a; 3 - b
- 1 - c; 2 - b; 3 - a
- 1-b; 2- c; 3 - a

381 Rusiyanın Yeni dövrdə Avropa ölkələri ilə diplomatik mübahisələ səbəb olurdu:

- düzgün cavab versiyası yoxdur
- çarın naməsini şəxsən əcnəbi hökmdarın qəbul etməsi və rus səfirinə şəxsən verməsi məsələsi
- danışıqların yalnız rus dilində getməsi tələbi
- Rus səfirin hamıdan tez qəbul edilməsi tələbi
- qarşılıqlıq prinsipini irəli sürdükləri üçün

382 XVI-XVII əsrlərdə rus hökmdarları İsveç kralları ilə şəxsi ünsiyyətdə olmaqda niyə qaçırdılar?

- hökmdarlar arasında şəxsi ədavət olduğu üçün
- İsveçi dövlət kimi tanımadıqları üçün
- İsveçin Türkiyənin müttəfiqi olduğu üçün
- Baltik dənizə çıxışdan məhrum olduqları üçün
- İsveç krallarının əsil-nəcabətinin aşağı olmasını bildirərək

383 XV əsrin sonlarına Rusiya diplomatiyası üçün xas idi:

- geniş tərcüməçilər ştatının olması
- mükəmməl qurulmuş protokol normaları
- müəyyən təşrifat qaydalarının mövcud olmaması
- səfirlər üçün imtahanların keçirilməsi
- diplomatik məktəblərin mövcudluğu

384 Avropa etiketindən məlumatsızlığı ilə yadda qalmış rus hökmdarı:

- II Yekaterina
- III İvan
- I Aleksandr
- I Pyotr
- II Nikolay

385 XVI-XVII əsrlərdə Roma papaları ən ali hökmdarları qəbul edirdilər?

- təkbətək görüşlərdə
- hersoq zalında
- Papanın şəxsi kabinetində
- kardinalların toplantısında
- Kral zalında

386 Venesiyada diplomatiyanın hansı sahəsinə xüsusi önəm verilirdi:

- diplomatik etiket
- diplomatik terminlər
- diplomatik şifrələnmə

- diplomatik imtiyazlar
- beynəlxalq hüquq

387 XV əsrdə səfirlərin xaricdə qalması müddəti məhdudlaşır:

- səfirin öz arzusuna əsasən
- 3-4 ayla
- 10 illə
- 2 illə
- 5 illə

388 XIII əsrdə səfirlərin səfərdə olması müddəti məhdudlaşır:

- 3-4 ayla
- 3-4 günlə
- bir-iki həftə ilə
- 24 saatla
- 2-3 illə

389 XVIII əsrin sonları Çinə təyin olunmuş yeni ingiltərə səfirinin imperator sarayında rəsmi mərasimdən qaçmasının səbəbi?

- çin mətbəxindən ehtiyatlandığı üçün
- həyatına təhlükə olduğu üçün
- ingilis bayrağı tərsinə asıldığı üçün
- yerli protokola görə, o, çin imperatoru qarşısında dizi üstə durmalı idi
- çinlilərin ingilis dilində danışa bilmədikləri üçün

390 Yeni səfir rəsmi olaraq vəzifəsinə başlamış hesab olunur:

- xarici işlər naziri ilə görüşdükdən sonra
- öz dövlət başçısı ilə görüşdükdən sonra
- etimadnaməsi qəbul edildikdən sonra
- protokol şöbəsinin müdiri ilə görüşdən sonra
- aqreman sorğusu qəbul edildikdən sonra

391 Etimadnamənin təqdim edilməsi mərasiminin gecikdirilməsi səbəblərinə aiddir:

- uzunmüddətli bayram günləri
- dövlət başçısının vəfatı
- təbii qəzalar
- uzunmüddətli matəm günləri
- cavab variantlarının hamısı düzgündür

392 Yeni səfirin xarici işlər naziri ilə ilk görüşə aid deyil:

- səfirə nazirlə görüşün tarixi və vaxtı barədə əvvəlcədən məlumat verilir
- nazir dövlət başçısı ilə görüşü təşkil etməkdə yardımçı olacağını bildirir
- nazirə əvvəlki səfirin geri çağırılma sənədinin nüsxəsi verilir
- nazirə etimadnamənin nüsxələri verilir
- bir qayda olaraq, görüş 3 saata yaxın davam edir

393 Yeni gəlmiş əcnəbi səfir ilk vizitini hara edir:

- parlamentə
- XİN protokol şöbəsinə
- qohumlarına
- prezident aparatına
- baş nazirə

394 Yeni səfirin hava limanında KİV verdiyi bəyanat üçün xas deyil:

- mübahisəli məsələlərdən qaçır
- səfirin fəaliyyət proqramı açıqlanır
- əvvəlcədən hazırlanır
- ümumi məsələlərdən bəhs edir
- siyasi problemlərə toxunmur

395 Hava limanında fəxri qonaqlar üçün məkan adlanır:

- BP
- VIP
- OK
- XY
- TET

396 Yeni səfiri hava limanında qarşılayır:

- səfirliyin yüksək vəzifəli diplomatları
- protokol şöbəsinin nümayəndəsi
- səfirliyin işlər üzrə müvəkkili
- cavab variantlarının hamısı düzgündür
- XİN nümayəndəsi

397 Yeni səfirin gəlişi ilə bağlı əcnəbi nümayəndəlik protokol şöbəsinə məlumat vermir:

- hansı dövlətin ərazisindən tranzitlə keçəcəyi barədə
- gəlişin tarixi haqqında
- gəlişin vaxtı haqqında
- gəlişin yeri haqqında
- düzgün cavab versiyası yoxdur

398 Diplomat Stretford-Kanninqə Rusiyanın aqreman verməməsini həmin diplomatın sonralar hansı müharibənin qızışmasında iştirakı ilə əlaqələndirirlər?

- Rusiya-Türkiyə müharibəsinin
- Rusiya-Çin müharibəsinin
- Şimal müharibəsinin
- Rusiya-İran müharibəsinin
- Rusiya-Prussiya müharibəsinin

399 İngilis diplomatının aqreman sorğusunu rədd cavabını rus çarı ! Nikolay necə yumşaltmağa hazır idi?

- ingilis tacirlərinə gömrük güzəştləri vasitəsilə
- həmin namizədə pul mükafatı verməklə
- Fransanın vasitəçiliyi ilə
- Rusiyanın ən ali ordenlərindən birini həmin namizədə bəxş etməklə
- nigah diplomatiyası yolu ilə

400 Rus çarı ingilis diplomatı Stretford-Kanninqə aqreman verməkdən niyə imtina etdi?

- rəqib namizədə rəğbəti olduğu üçün
- aqreman sorğusunda məlumatların dolğun olmadığına görə
- şəxsi ədavətə görə
- Türkiyə və Yunanıstanda antirus intriqalarına görə
- rusdaxili intriqalara görə

401 Aqreman sorğusuna aiddir:

- mənfi cavab parlament səviyyəsində ciddi müzakirələrə səbəb olur
- müsbət cavab alındıqda sorğunun məzmunu ictimaiyyətə açıqlanır
- mənfi cavab alındıqda sorğunun məzmunu ictimaiyyətə açıqlanır
- istənilən halda cavab məxfi saxlanılır
- bilavasitə dövlət başçısının adına ünvanlanır

402 Ölkələr arasında münasibətlərin səviyyəsini nümayiş etdirən elementlərdən biri:

- aqremana cavab verilmə müddəti
- aqremanın hansı dildə yazılması
- aqremandakı namizəd haqqında informasiyanın dolğunluğu
- titulların rəsmi sənədlərdə düzgün qeyd edilməsi səviyyəsi
- düzgün cavab versiyası yoxdur

403 Aqremana cavab hansı müddət ərzində verilməlidir?

- cavaba ehtiyac yoxdur
- bir ay ərzində
- mümkün qədər tez
- bir həftə ərzində
- mümkün qədər gec

404 əcnəbi namizədin səfir qismində təyinatına razılıq adlanır:

- attaşə
- nota
- ultimatum
- simbola
- aqreman

405 İsveçdə etimadnamənin qəbul edilməsi mərasiminə aid deyil:

- onu qofmeysterlər müşayiət edir
- səfir bir neçə zaldan keçir
- səfir tədbirə faytonla gəlir
- tədbirdə hərbi orkestr iştirak edir
- kralı üç nəfər müşayiət edir

406 İsveçdə səfir monarxın iqamətgahına yollanır:

- monarxın faytonlarından birində
- şəxsi təyyarəsində
- şəxsi avtomobilində
- vertolyotda
- XİN avtomobilində

407 Monarxiyalı quruluşlu dövlətlərdə etimadnamənin təqdimatı keçirilir:

- daha sadə
- daha mürəkkəb və təmtəraqlı
- səfirliyin ərazisində
- monarxın iştirakı olmadan
- daha demokratik şəkildə

408 Dövlət başçısının səfirə verdiyi audiensiyada iştirak edirlər:

- dövlət başçısı
- xarici işlər naziri
- cavab variantlarının hamısı düzgündür

- səfir
- baş nazir

409 Etimadnəmnin təqdimatı zamanı səfir təqdim etmir:

- şəxsiyyət vəsiqəsini
- sələfinin geri çağırılma sənədini
- söyləyəcək nitqin mətnini
- düzgün cavab variantı yoxdur
- öz etimadnaməsini

410 Etimadnamənin təqdiməməsi mərasiminə aid deyil:

- dövlət başçısı ilə səfir zala bir-birinin ardınca daxil olurlar
- dövlət başçısı səfirə üz bəüz yerləşən qapıdan zala daxil olur
- səfirə dövlət başçısı sinxron hərəkət etməyə çalışırlar
- dövlət başçısını yüksək vəzifəli məmurlar müşayiət edir
- səfir dövlət başçısını kiçik təzimlə salamlayır

411 Etimadnamənin təqdimatı keçirilən zala səfir daxil olarkən:

- ondan solda işlər üzrə müvəkkil addımlayır
- ondan sağda protokol şöbəsinin nümayəndəsi addımlayır
- düzgün cavab variantı yoxdur
- ondan sağda müvafiq ərazi-əməliyyat departamentinin rəhbəri addımlayır
- ondan sağda xarici işlər naziri addımlayır

412 Səfiri müşayiət edən XİN protokol şöbəsinin nümayəndəsi avtomobildə əyləşir:

- sürücünün yanında
- səfirdən sol tərəfdə
- səfirdən sağ tərəfdə
- səfirin istəyinə uyğun şəkildə
- sürücünü əvəz edir

413 Dövlət başçısı ilə görüşün yeri və vaxtı barədə yeni səfiri məlumatlandırır:

- dövlət başçısının iqamətgahının komendantı
- xarici işlər naziri
- prezident aparatının nümayəndəsi
- XİN protokol şöbəsi
- şəhər meriyasının nümayəndəsi

414 Etimadnamənin təqdiməməsi mərasimində geyim forması:

- rəsmi
- qeyri-formal
- parad geyimi ordenlərlə birgə
- qəbul edən ölkənin milli geyimində
- şəxsi zövqdən asılı olaraq

415 Dövlət başçısının iqamətgahına yeni səfir yollanır:

- dövlət başçısının qarajından təqdim edilən maşınla
- şəxsi avtomobilində
- öz ölkəsində istehsal olunan maşın modeli ilə
- vertolyotla
- XİN rəsmi maşınlarından biri ilə

416 Dövlət başçısı audiensiya verməsi dedikdə nə başa düşülür?

- şikayətini bildirmək imkanı
- dövlət başçısından yeni təyinat almaq
- dövlət başçısından avtoqraf almaq
- dövlət başçısından mükafat almaq
- dövlət başçısı ilə özəl söhbət etmək

417 Etimadnamə təqdim edildikdən sonra dövlət başçısı:

- səfirin xahişləri ilə bağlı sərəncam imzalayır
- səfirə şəxsi audiensiya verir
- səfirin ailə üzvləri ilə tanış olur
- səfirliyi ziyarət edir
- cavab variantlarının hamısı düzgündür

418 Etimadnamənin təqdim edilməsinə aid deyil:

- səfiri səfirliyin diplomatik personalı müşayiət edir
- tədbirdə digər yüksək vəzifəli şəxslər iştirak edir
- etimadnaməni dövlət başçısı qəbul edir
- dövlət başçısı əcnəbi diplomatı rəsmi iqamətgahında qəbul edir
- səfirlə dövlət başçısı təqdimat zalına eyni qapıdan daxil olurlar

419 əvvəlki dövrlərə nisbətən, etimadnamənin təqdimatı mərasimi:

- daha sadə və demokratik keçirilir
- daha təmtəraqlı keçirilir
- daha uzun müddət tələb edir
- daha mühafizəkar şəkildə keçirilir
- gender balansının qorunması ilə keçirilir

420 Bir qayda olaraq, əcnəbi səfirlə dövlət başçısının ilk görüşü baş verir:

- xanımlarının iştirak etdiyi qəbulda
- tranzit səfəri zamanı
- etimadnamənin təqdimatı zamanı
- birgə təşkil etdikləri qəbul zamanı
- internet vasitəsilə

421 Diplomatıyanın bütün təriflərində öz əksini tapır:

- diplomatik protokol
- beynəlxalq münasibətlər tarixi
- iqtisadi diplomatiya
- immunitet
- natiqlik məharəti

422 Çin atalar sözünün düzgün variantını qeyd edin:

- təşrifat dostluğa qənimdir
- yazışma ünsiyyət qura bilməyənlər üçündür
- təşrifat dostluğun ətridir
- beynəlxalq münasibətlər riyakarlıq üzərində qurulur
- protokol quru ünsiyyət deməkdir

423 ədəb qaydalarına hətta müharibə elan edərkən riayət etmək lazımdır kəlamının müəllifi kimdir?

- F.Xoyski

- Çörçill
- Bismark
- M.Qandi
- Ruzvelt

424 Diplomatik protokola daxildir:

- ümumi ənənələr
- cavab variantlarının hamısı düzgündü
- ümumi qaydal
- ümumi şərtlər
- qarşılıqlıq prinsipi

425 Diplomatik normaların pozulması hallarına aid deyil:

- vizit kartlarından istifadə etmək
- danışıqlara gecikmək
- qonağın rütbəsini yanlış söyləmək
- qəbulda qonaqların yerləşdirilməsində səhvlər
- himnin saymazyana ifa edilməsi

426 Səfirlərlə özünü necə aparmağı bilməyən, krallığı necə idarə edəcəksən? kəlamının müəllifi kimdir?

- Bayron
- Göte
- Homer
- Nizami
- Şekspir

427 Protokol qalib-xalqlar və məğlub-xalqlar tanımır fikrinin müəllifi kimdir?

- Molotov
- Kambon
- Bzejinski
- Atatürk
- Stalin

428 Fransanın Vaşinqton, Madrid, Berlində səfiri olmuş, ölkənin Ölməzlər Akdemiyaasının üzvü olmuş diplomat kimdir?

- XIV Lüdoviq
- Rişelye
- Taleyran
- Klemanso
- Kambon

429 Bəzi ölkələrdə diplomatik protokola mühüm dərəcədə təsir edir?

- mətbuat
- idman
- din
- siyasi partiyalar
- qeyri-hökumət təşkilatları

430 Protokolun təşrifata aid vəzifələrinə aid deyil:

- təşrifat qaydalarını praktikaya daxil edir
- təşrifat qaydalarını sistemləşdirir
- təşrifat qaydalarını inkar edir

- təşrifat qaydalarının tətbiqinə nəzarət edir
- düzgün cavab variantı yoxdur

431 Protokolun kateqoriyalarına aiddir:

- nisbi kateqoriya
- elmi kateqoriya
- fiziki kateqoriya
- iqtisadi kateqoriya
- tarixi kateqoriya

432 Protokol sözü hansı dildən götürülüb?

- çin
- roma
- şumer
- yunan
- alman

433 Protokol sözünün hərfi tərcüməsini qeyd edin:

- sonuncu cümlə
- kitabda qeyd
- mis çubuq
- əllə yazılmış
- birinci yapışdırmaq

434 Bizans diplomatiyasında protokol sözünün mənası:

- dövləti təhdid etmə
- sənədə şərhin verilməsi
- rəsmi sənədlər daşınan qutu
- sənədin birinci hissəsi
- kralın möhürü

435 Orta əsrlərdə protokol dedikdə başa düşülürdü:

- sənədlər və arxivlərin aparılması qaydası
- səfirin geri çağırılması
- hüquqi normalara əks olunan külliyat
- müqavilənin senatda təsdiqi
- müharibə elanı

436 XVII-XVIII əsrlərdə müxtəlif ölkələrin diplomatlarının mübahisə etmələrinin səbəblərindən biri:

- cavab variantlarının hamısı düzgündür
- vəzifədə varislik
- plaqiatlıq
- yeni səfiri qarşılama
- səfirə vizit kartı göndərmədə birincilik

437 Protokoldan kənara çıxmalar mümkündürmü?

- istənilən halda mümkündür
- xeyr
- yalnız ali dövlət rəsmisinin istəyi ilə
- düzgün cavab variantı yoxdur
- yalnız daha böyük nəzakətlik istiqamətində

438 Yeni dövrdə polşa dövləti mövcud olmadığı halda belə onun səfirini qəbul edən hansı dövlətin hökmdarı idi?

- Türkiyə
- Litva
- Rusiya
- Almaniya
- Misir

439 Diplomatik protokola daxildir:

- təşrifatın təşkili
- cavab versiyaların hamısı düzgündür
- rəsmi geyim formasını təyin edir
- davranış və etiketi müəyyən edir
- rəsmi yazışma qaydalarını təyin edir

440 Beynəlxalq konfranslarda yerləşdirmədə əks olunur:

- varislik prinsipi
- səfərbərlik prinsipi
- dövlətlərin bərabər hüquqluğu prinsipi
- təmənnəsizlik prinsipi
- cavab versiyaların hamısı düzdür

441 Bayrağa, gerbə və himnə hörmət hansı hüquqi prinsipi əks etdirir:

- suverenlik prinsipi
- vətəndaşlıq prinsipi
- hərbi çağırış prinsipi
- dini etiqadın azadlığı prinsipi
- nəzakətlik prinsipi

442 Diplomatik protokol normaları əsaslanır:

- düzgün cavab variantı yoxdur
- hüquqi məsuliyyət tələb edən qanunlara
- ictimai qınağa
- beynəlxalq nəzakət normalarına
- ayrı-ayrı dövlətlərin hərbi qüdrətinə

443 Diplomatik protokolun kateqoriyalarına aiddir:

- dövlətdaxili kateqoriya
- fiziki kateqoriya
- hüquqi kateqoriya
- beynəlxalq kateqoriya
- regional kateqoriya

444 I Pyotru imperator kimi tanımış ilk dövlətlər:

- İspaniya və Fransa
- Hollandiya və İsveç
- Almaniya və İtaliya
- Polşa və Norveç
- Türkiyə və İngiltərə

445 Fəxri qarovulun yaradılması hansı ənənə ilə bağlı idi?

- Fransa hökmdarının şəxsi istəyi
- təmtəraqlı saray qəbulları ilə
- kəşfiyyat keçirmək tədbiri ilə
- hərbi gücün nümayişi
- qarşılıqlıq prinsipi əsasında

446 Rusiyada 17-ci əsrə qədər müqavilələri imzalayırdılar:

- patriarxlar
- boyarlar
- mirzələr
- hökmdarlar
- vəkillər

447 Hansı ölkədə Orta əsrlərə qədər müqavilələri xaç öpüşü ilə təsdiqləyirdilər?

- Rusiya
- Polşa
- Almaniya
- İtaliya
- İsveç

448 Hindistanda təşrif buyurmuş hörmətli qonağı qarşılayırlar:

- düzgün cavab variantı yoxdur
- alnına qırmızı boya vurmaqla
- fillərin sirk nömrələri ilə
- şəhərlərdən qoruma mərasimi ilə
- boynuna gül çələngi taxmaqla

449 Rusiya imperator sarayı yanında ali həzrət tərəfindən təsdiqlənmiş etiketlər nə vaxt yaradılmışdı?

- 1774-cü ildə
- 1827-ci ildə
- 1665-ci ildə
- 1905-ci ildə
- 1504-cü ildə

450 Rusiyada əcnəbi səfirlər üçün təşrifat qaydaları nə vaxt nəşr olunmuşdu?

- 1812-ci ildə
- 1701-ci ildə
- 1583-cü ildə
- 1913-cü ildə
- 1774-cü ildə

451 Roma papası hökmdarların siyahısını tərtib etmişdi:

- 1504-cü ildə
- 895-ci ildə
- 1211-ci ildə
- 1453-cü ildə
- 1776-cı ildə

452 Hökmdarların siyahısını tərtib edərək münaqişələri həll etməyə çalışan:

- İmperator Sin
- imperator Yustinian
- Roma papası

- IV Filip
- Bismark

453 1774 və 1827-ci illərə təsadüf edir?

- ilk dünya hökmdarları siyahılarının çap edilməsi
- vahid protokol normalarının tərtibi cəhdləri
- Rusiyada protokol normaları ilə bağlı rəsmi sənədlərin qəbulu
- Azərbaycanda protokol normalarının tərtibi cəhdləri
- Qərbi Avropa protokol qaydalarının yazılması və çapı

454 Təntənəli mərasimlər zamanı rəsmən qəbul edilmiş üsul və qaydaların məcmusu, habelə həmin mərasimin özü adlanır:

- preambula
- aqreman
- təsnifat
- təşrifat
- arxiv

455 Diplomatiyanın siyasi aləti qismində çıxış edir:

- geyim forması
- protokol
- düzgün cavab versiyası yoxdur
- mükafatlandırma
- siyasi təzyiq

456 Diplomatik protokolun kateqoriyalarına aid deyil

- siyasi kateqoriya
- ədəbi kateqoriya
- cavab versiyalarının hamısı düzgündür
- beynəlxalq kateqoriya
- tarixi kateqoriya

457 Protokolun ümumi tərifinə aiddir:

- yazışmada ədəbiyyin qorunmasına nəzarət mexanizmi
- düzgün cavab versiyası yoxdur
- dövlət sənədlərinin dövrü nəşri
- rəsmi və qeyri-rəsmi səbəblər üzrə davranış qaydalarının məcmusu
- hüquqi normalar külliyyatı

458 İyerarxiya nə deməkdir?

- latın dilində protokol sözü
- diplomatik terminləri öyənən elm
- rütbələr üzrə aşağıdan yuxarıya tabelilik
- qarşılıqlı nəzakətlik
- diplomatik vəzifə

459 Protokol şöbəsinin əsas funksiyalarına aiddir:

- ali şəxslərin rəsmi səfərlərinin proqramının tərtibi
- xarici nümayəndə heyətlərinin səfər proqramının icrasının təminatı
- xarici nümayəndəliklərə işlərinin təşkilində kömək
- dövlətin digər qollarına protokolda yardım
- cavab versiyaların hamısı düzgündür

460 Xarici İşlər nazirliyində protokol məsələləri ilə məşğul olur?

- nazirin şəxsi katibi
- dəftərxana şöbəsi
- protokol departamenti
- regional şöbələr
- ərazi-əməliyyat idarəsi

461 Səfirlikdə protokol məsələləri ilə məşğul olur:

- cavab versiyaların hamısı düzgündür
- xidməti personal
- diplomatik personal üzvlərindən biri
- səfirin xanımı
- səfir

462 Qarşılıqlıq əsasında məhdudedicu tədbirlər səbəb olur:

- ölkələrarası münasibətlərdə inkişafa
- düzgün cavab versiyası yoxdur
- biznes əlaqələrinin möhkəmlənməsinə
- ölkələrarası münasibətlərdə gərginliyə
- hökmdarlar arasında şəxsi dostluğa

463 Diplomatik protokol qaydalarına riayət əsaslanır:

- qarşılıqlıq prinsipinə
- nəzakətlik prinsipinə
- təhdid prinsipinə
- güzəşt prinsipinə
- düzgün cavab versiyası yoxdur

464 Diplomatik protokolun kateqoriyasına aiddir:

- fərdi kateqoriya
- mədəni kateqoriya
- fiziki kateqoriya
- riyazi kateqoriya
- siyasi kateqoriya

465 Diplomatik əlaqələr haqqında Vyana konvensiya nə vaxt qəbul olundu?

- 1945-ci ildə
- 1961-ci ildə
- 1949-cu ildə
- 1861-ci ildə
- 1918-ci ildə

466 Diplomatik protokol normalarına hüquqi qüvvə verməyin ilk cəhdi olub?

- 1945-ci ilin San-Fransisko konfransında
- 1961-ci ilin Vyana konqressində
- Vestfal sülhündə
- Helsinki aktında
- 1815-ci ilin Vyana konqressində

467 Jaklin Kennedi ilə görüş zamanı özünü itirib protokoldan kənara çıxan kim oldu?

- Roma papası

- Fransa prezidenti
- L.Brejnev
- Fidel Kastro
- B.Yeltsin

468 XX əsrin 60-cı illərinə qədər diplomatiyanın arsenalında mövcud idi:

- cavab variantlarının hamısı düzgündür
- natəmizlik
- kobudluq
- xanımlara hörmətsizlik
- geyim formasında anarxiya

469 Səfirləri Bizansın paytaxtına çətin və uzun yolla aparılmasının səbəbi:

- düzgün cavab versiyası yoxdur
- danışıqlara yorğun gəlmələri üçün
- səfirləri qəfil hücumlardan sığortalmaq üçün
- onların bura hücum etməkdən çəkəndirmək üçün
- yolboyu səfirlərin sirlərini öyrənmək üçün

470 Qədim Romanın zəngin diplomatik irsindən ən çox bəhrələnən orta əsr dövləti:

- Göytürk imperiyası
- Ərəb Xilafəti
- Bizans
- Frank dövləti
- Girdıman dövləti

471 Hansı qədim dövlətdə ritorika-diplomatik məktəblər mövcud idi?

- Şumerdə
- Yunanıstanda
- Mannada
- Misirdə
- Romada

472 Qədim Roma Senatının səlahiyyətlərinə aid deyildi:

- xarici siyasət
- səfirlərin göndərilməsi
- düzgün cavab versiyası yoxdur
- səfirlərin qəbulu
- daxili siyasət

473 Qədim Romada ən yüksək statuslu səfirlər adlanırdı:

- nunsilər
- leqatlar
- proksenlər
- plebeylər
- oratorlar

474 Qədim Romada müharibə elan etməyin rəmzi nə idi?

- kahinin lənət yağdırması
- ucu yandırılmış qanlı ox
- sülh müqaviləsinin nizəyə sancılması
- əcnəbi səfirin edamı

- düşmənin ərazisinə ölümcül yaralanmış iti atmaq

475 Fetsialların vəzifələrinə aid deyildi:

- tayfalararası münaqişələri tənzimləmək
 səfirləri təyin etmək
 sülh bağlamaq
 müharibə elan etmək
 beynəlxalq müqavilələri tənzimləmək

476 Qədim Romada mülki funksiyaları olan kahin kollegiyası adlanırdı:

- kapitoliy
 prokseniya
 respublika
 fetsiallar
 iyerarxiya

477 Səfirin hesabatını kim tənqid edə bilərdi?

- istənilən şəhər vətəndaşı
 hökmdarın məsləhətçiləri
 senatorlar
 hökmdar
 yalnız səfirlər kollegiyası

478 Vəzifəsini uğurla bitirən səfirlərə doğma şəhərdə ən böyük mükafat nə idi?

- dəfnə tacı ilə fəxri naharda iştirak etmək
 daha yüksək vəzifə
 daha böyük dövlətə səfir təyin olunma
 hökmdardan böyük ənam
 yeni ev

479 Qədim Yunanıstanda səfirlər öz məqsədlərini harada açıqlayırdılar?

- hökmdarın qəbulunda
 senatda
 düzgün cavab variantı yoxdur
 xalq yığıncağında
 ziyafətdə

480 Proksenlərə verilən zəmanət məktubu necə adlanırdı?

- verdikt
 preambula
 diploma
 simbola
 ultimatum

481 Proksenə digər əcnəbilərə nisbətən hansı güzəştlər tətbiq olunurdu?

- vergilər sahəsində
 ticarət sahəsində
 məhkəmə sahəsində
 cavab versiyalarının hamısı düzgündür
 fəxri imtiyazlar sahəsində

482 Proksen kimlərdən seçilirdi?

- hörmətli əcnəbilərdən
- demosdan
- yerli vətəndaşlardan
- qullardan
- din xadimlərindən

483 Prokseniyanın mənası:

- etibarlıq
- himayədarlıq
- qonaqpərvərlik
- səfər
- nəzakətlik

484 Yunanıstanda beynəlxalq əlaqələrin qədim forması necə adlanır?

- evrika
- polis
- aqora
- ays
- prokseniya

485 Venesiyada səfirlərinə qoyduqları qadağalara aiddir?

- öz malikanəsi olan dövlətdə səfir göndərilmək
- aldıqları hədiyyələri özündə saxlamaq
- əcnəbilərlə Venesiyanın dövlət işləri barədə söhbət etmək
- cavab versiyalarının hamısı düzgündür
- əcnəbi saraylarda rütbə yaxud titul almağa səy göstərmək

486 Səfir olmaqdan imtina edənləri Venesiyada:

- cərimələyirdilər
- hərbi xidmətə göndəriridilər
- edam edirdilər
- zadəganlıqdan məhrum edirdilər
- övladlarının varislik hüququnu ləğv edirdilər

487 Venesiyada əyanlar səfir olmaqdan niyə qaçırdılar?

- missiyasını yerinə yetirməyənlərin edam olunduqları üçün
- cüzi məvacib müqabilində sərt nəzarətin olması
- xüsusi imtahanları keçə bilmədikləri üçün
- ailələrindən ayrılmaq istəmədikləri üçün
- xarici dilləri bilmədikləri üçün

488 Venesiya səfirlərinə özü ilə xaricə aşbazı götürməyi niyə icazə verilir?

- aşbazlar dövlətin öz agentləri idi
- düzgün cavab versiyası yoxdur
- zəhərlənməsi təhlükəsinin qarşısını almaq üçün
- Venesiya mətbəxini nümayiş etdirməsi üçün
- yerli mətbəxin sirlərini öyrənməsi üçün

489 Venesiya səfirlərinə xanımlarını götürməyə niyə icazə vermirdilər

- dövlət sirlərini açma biləcəklərindən ehtiyatlanaraq
- həyat yoldaşlarının fikirlərini təsir etməsinlər deyə
- səfirin geri Vətəninə qayıtmayacağından ehtiyatlanaraq

- düzgün cavab versiyası yoxdur
- onların gözəlliyi şəxsi münaqişələrə səbəb ola bilərdi

490 Venesiya səfirlərinə özü ilə kimi götürmək icaza verilirdi?

- övladlarını
- cavab versiyalarının hamısı düzgündür
- xanımını
- aşbazı
- dostlarını

491 ərəb Xilafətinin səfirləri hədiyyələrin son hissəsini nə vaxt verirdilər?

- bilavasitə əcnəbi dövlətin rəhbəri ilə görüşərkən
- tapşırılan vəzifəni uğurla icra etdikdə
- əcnəbi hökmdarların xanımlarına
- Xilafətə döndükdən sonra qasidlə
- qarşı tərəf onları hörmət və ehtiramla qarşıladıqdan sonra

492 ərəb Xilafətində səfirlərə neçə məktub verirdilər?

- 3
- 4
- 7
- 2
- 1

493 ərəb xilafətinin diplomatik məktubları başlayırdı:

- qurandan kəlamla
- hökmdarların titullarının sadalanması ilə
- təmtəraqlı salamlama ilə
- xahişlə
- Ərəb Xilafətinin vilayətlərinin qeyd edilməsi ilə

494 ərəb Xilafətinin səfirləri kimlərdən seçilirdi?

- din alimlər və saray əyanlarından
- sərkərdə və xəlifin qohumlarından
- səfirlik xərclərini özlərinin ödəyə biləcəyi şəxslərdən
- xarici dili bilənlərdən
- seyidlərdən və salnaməçilərdən

495 ərəb Xilafətində göndərilən səfirlik neçə nəfərdən ibarət idi?

- 12 nəfər
- 6 nəfər
- 24 nəfər
- iki nəfər
- 1 nəfər

496 ərəb xilafətində xarici işlərlə məşğul olan qurum adlanırdı:

- xarici məntəqə
- əl-əmirlik
- əsir ül-urfa
- divan ər-risalət
- keçid mahalı

497 Bizans imperatorunun bəzən səfirləri uzun müddət ölkəsində saxlamağının məqsədi:

- cavab versiyalarının hamısı düzgündür
- qarşı dövlətin Bizansın səfirlərini geri qaytarmasını gözlədikləri üçün
- onların dilini öz diplomatlarının öyrənməsini təmin etmək üçün
- səfirlərin təmsil etdiyi ölkənin hücumunun qarşısını almaq üçün
- yerli adət-ənənələri öyrənmələri üçün

498 Bizansda əcnəbi səfirlərə ordunun nümayişinə aiddir:

- bir hissə bir neçə dəfə səfirlər qarşısında dövr edirdi
- imperatorun şəxsi mühafizəçiləri nümayiş etdirilirdi
- ordu Bizansın himnini ifa edirdi
- yalnız süvari qoşun nümayiş etdirilirdi
- yalnız piyada qoşun nümayiş etdirilirdi

499 Bizans imperatoru əcnəbi səfirləri çalışırdı:

- düzgün cavab variantı yoxdur
- bizans dilində danışmağa vadar etmək
- paytaxtın möhtəşəmliyi ilə valeh etmək
- öz tərəfinə keçməyə sövq etmək
- yerli xanımlarla evləndirmək

500 Bizansa gələn səfirlərə imkan vermirdilər:

- ayrıca bir evdə yaşamaq
- yerli əhali ilə ünsiyyətdə olmaq
- birbaşa hökmdarla ünsiyyətdə olmaq
- geri qayıtmağa
- təmtəraqlı tədbirlərdə iştirak etmək